

QOY ƏDALƏT ZƏFƏR ÇALSIN!



"SƏS" qəzeti mənim
üçün ən əziz qəzətdir

Heydar

SƏS

Qəzet 1991-ci il yanvarın 11-dən çıxır



Nº 069 (5541) 11 aprel 2018-ci il. "Əlincə" Azərbaycan Xeyriyyə Cəmiyyətinin orqanı. Qiyməti 40 qəpik

Bu gün Azərbaycanda prezident seçkiləri günüdür



Prezident seckilərini 894 beynəlxalq müşahidəçi izleyəcək



2

Əli Əhmədov MDB ölkələri Parlamentlərarası Assambleyasının müşahidə missiyasının üzvlərini qəbul edib



2

Prezident seckiləri günü Mətbuat Şurasında "qaynar xətt" fəaliyyət göstərəcək



6

"Washington Times": "Azərbaycan naya görə Qərb üçün əhəmiyyətli sayılır?"



2

Yanvar-mart aylarında ölkəmizə gələn turistlərin sayında 12,6 faiz artım olub



9

Atlantizm və Tramp: qarşılurma kəskinləşir



12



9

Seckiləri 51 xarici KİV-dən 118 təmsilçi işğalandıracaq



14

"REAL" hərəkatının partiyaya çevriləsi Əli Kərimlini təlaşlaşdırıb



16

"Barselona" Dayo Upamekano üçün 100 milyon avro ödəyəcək

11 aprel 2018-ci il

Prezident seçkilərini 894 beynəlxalq müşahidəçi izləyəcək

Aprelin 11-də keçiriləcək Azərbaycan Respublikası Prezidenti seçkilərini 894 beynəlxalq müşahidəçi izləyəcək. Onlar 61 beynəlxalq təşkilatın təmsil etməklə 59 ölkənin vətəndaşlarıdır. Seçkilər 125 seçki dairəsi üzrə 5641 seçki məntəqəsində keçiriləcək. Səkkiz namizədin iştirak edəcəyi seçkiləri 51 xarici KİV-in 118 təmsilçisi işləqləndirəcəq. AZERTAC xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov aprelin 10-da keçirdiyi mətbuat konfransında məlumat verib.

MSK sədri deyib ki, 4 təşkilatın seçkilərdə "exit-poll" keçirəcək. Onların arasında ABŞ və Fransadan bu sahə üzrə peşəkarlar da var.

Qeyd edilib ki, aprelin 11-də saat 8:00-da məntəqələr açıq elan olunacaq. Gün ərzində səsvermenin gedisi ilə bağlı 5 dəfə açıqlama verilecek. Min seçki məntəqəsində veb-kameralar quşasdırılib. Bu isə seçki məntəqələrinin



18 faizini əhatə edir. Bu təcrübə 2008-ci ildən tətbiq olunur. Bu veb-kameralar vasitəsilə bütün seçki prosesi onlayn rejimdə nümayiş etdiriləcək. Dünyanın istənilən yerində MSK-nin saytına daxil olub heç bir məhdudiyyət olmadan seçki prosesini izləmək mümkündür.

Diqqətə çatdırılıb ki, Mərkəzi Seçki

Komissiyası seçki prosesi üçün 38 normativ hüquqi sənəd qəbul edib. Seçkilərlə bağlı müxtəlif maarifləndirici tədbirlər görülüb. Cəzaçəkmə müəssisələrində, müalicə mərkəzlərində seçki prosesinin təşkil üçün müvafiq olaraq Ədliyyə və Səhiyyə nazirlikləri ilə birgə işlər görülüb.

Əli Əhmədov MDB ölkələri Parlamentlərarası Assambleyasının müşahidə missiyasının üzvlərini qəbul edib



Azərbaycan Respublikasının Prezidentliyinə naməzəd cənab İlham Əliyevin səlahiyyəti nümayəndəsi, Yeni Azərbaycan Partiyasının Sədr müavini - İcra katibi Əli Əhmədov aprelin 10-da partianın mənzil-qərargahında MDB ölkələri Parlamentlərarası Assambleyasının müşahidə missiyasının üzvləri ilə görüşüb.

Görüşdə YAP-in Sədr müavini Əli Əhmədov prezident seçkilərinə hazırlıq prosesində bəhs edərək, görülən işlər barədə məlumat verib.

Öz növbəsində, müşahidə missiyasının üzvləri Azərbaycandakı seçkiqabağı mühiti müsbət qiymətləndirirək, seçicilərin öz iradələrini sərbəst ifadə etmələri üçün lazımi şəraitin yaradıldığını bildiriblər. YAP icra katibinin müavini, Milli Məclisin komitə sədri Siyavuş Novruzov görüşdə iştirak edib.

Qazaxıstan MSK-nin sədri: Azərbaycanda prezident seçkilərinə hazırlıq işləri yüksək səviyyədə görülüb



Aprelin 10-da Qazaxıstan Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Berik İmaşevin rehberlik etdiyi nümayəndə heyəti Azərbaycanın Mərkəzi Seçki Komissiyasında olub.

AZERTAC xəbər verir ki, Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahovla görüşdə Berik İmaşev 11 aprel prezident seçkilərində müşahidəçi qismində iştirak edəcək nümayəndə heyətinin tərkibini barədə məlumat verib. O bildirib ki, təmsil etdiyi nümayəndə heyətinin üzvləri bu sahədə peşəkarlardan ibarətdir. Bundan əvvəl Rusiyada prezident seçkilərini müşahidə etdiklərini diqqətə çatdırıban qonaq ölkəmizdə seçkilərə hazırlıq prosesi ilə tanış olduqlarını bildirib. O deyib ki, Azərbaycanda prezident seçkilərinə hazırlıq işləri yüksək səviyyədə görülüb. Qazaxıstan MSK-nin sədri müşahidəçilərin seçkilərin nəticələrinə obyektiv rəy verəcəklərini söyləyib.

Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov 11 aprel prezident seçkilərinin şəffaf, ədaləti şəkildə keçiriləcəyinə əminliyini ifadə edib, bu istiqamətdə görülen işlər barədə ətrafi məlumat verib. O, prezidentliyə naməzədlər üçün təbligat-təşviqat dövründə bərabər şərait yaradıldılığını, bununla bağlı heç bir problemin yaşılmadığını vurğulayıb. Məzahir Pənahov qeyd edib ki, hər bir şəxslə səsvermə prosesini MSK-nin veb-saytından onlayn formada heç bir məhdudiyyət olmadan izləyə bilər. MSK sədri seçkiləri izləyəcək beynəlxalq və yerli müşahidəçilər, KİV-lər barədə məlumat verib.

Türkiyə Ali Seçki Komissiyasının sədri: President seçkilərinin Azərbaycan xalqına uğurgatırıcıyına inanıram

Aprelin 10-da Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov Türkiyə Ali Seçki Komissiyasının sədri Sadi Güvenin rehberlik etdiyi nümayəndə heyəti ilə görüşüb. AZERTAC xəbər verir ki, Sadi Güven Azərbaycanda 11 aprel prezident seçkilərinin ədalətli, şəffaf keçiriləcəyinə əminliyini ifadə edib. O, seçkilərin Azərbaycan xalqına uğur getirəcəyinə inandığını bildirib.

"Washington Times": "Azərbaycan nəyə görə Qərb üçün əhəmiyyətli sayılır?"

The Washington Times

HOME NEWS - OPINION - SPORTS - MARKET - SUBSCRIBE -

Why Azerbaijan matters for the West

“Washington Times” qəzetində Şərqi Avropa üzrə apərıcı amerikalı ekspertlərdən biri, Avropa Siyasetinin Təhlili Mərkəzinin böyük əməkdaşı Yanuş Buqayskinin “Azərbaycan nəyə görə Qərb üçün əhəmiyyətli sayılır?” sərlövhəli məqaləsi dərc edilib.

AZERTAC xəbər verir ki, müəllif bu materialda aprelin 11-də Azərbaycanda keçiriləcək prezident seçkiləri mövzusuna toxunur. O yazar ki, dövlət başçısı seçkiləri ölkənin tarixində mühüm bir hadisə - Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ərəfəsində keçirilir. Buqayski vurğulayıb: “Müsəsir Azərbaycan ilk müstəqil dövlətin hüquqi varıdır ve onun suverenliyinin qorunub saxlanması Cənubi Qafqazda və qonşu regionlarda təhlükəsizliyin əsasıdır”.

1991-ci ilin oktyabr ayında Azərbaycanın dövlət müstəqilliyi bərpa edilən andan bəri bu ölkə bir neçə region arasında körpüye, həbələ Avropa, Rusiya, Mərkəzi Asiya, Yaxın Şərqi və Birləşmiş Ştatlar arasında mühüm enerji və nəq-

liyyat qovşağına çevrilib. Ekspert qeyd edir ki, Azərbaycan Avropadan Mərkəzi Asiyaya açılan qapı, NATO materiallarının Əfqanistana çatdırılması üçün çox mühüm nəqliyyat və tranzit zonasıdır. Yeni nəqliyyat layihələrinin reallaşdırılması ilə əlaqədar Azərbaycan Çin ilə Avropa arasında İpek Yolu üzərində mərkəzi yer tutacaq.

Müəllif Avropanın enerji təhlükəsizliyinin təmin olunmasına Azərbaycanın əhəmiyyətini vurğulayaraq yazar ki, 1994-cü ildə “Ösrin kontrakti” imzalanarkən BP şirkəti başda olmaqla xarici ölkələrin neft şirkətləri konsorsiumu Xəzərin Azərbaycana mexsus hissəsində neft yataqlarının işlənməsi və məhsulun pay bölgüsü barədə sazişə daxil oldu. Bu saziş imzalanandan sonra Azərbaycan öz neftini məhz Qərbe satmağa başladı.

Gələn il Cənub Qaz Dəhlizi istifadəyə veriləndən sonra Azərbaycan Avropaya təbii qaz satmağa başlayacaq, bu da öz növbəsində Avropanın qaz ilə təchiz olunmasının şaxələndirilməsinə sanballı töhfə olacaq.

Buqayski bu məqaləsində Dağlıq Qarabağ münaqışının mövzusundan da

yan keçməyib. O yazar ki, Azərbaycanın Dağlıq Qarabağ regionu ilə əlaqədar Ermənistən tərəfindən başlanılmış mühabibə neticəsində Azərbaycan ərazisinin təqribən 20 faizi, o cümlədən Azərbaycanın keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətine bitişik yeddi rayonu hələ də Ermənistən işğali altındadır. Müəllif vurğulayıb ki, azərbaycanlı qacqınların və işğal edilmiş ərazilərdən məcburi köçkünlərin sayı bir milyondan çoxdur.

Bu münaqışının həll edilməsi və işğal altında olan ərazilərin Bakının yurisdiksiyasına qaytarılması üçün beynəlxalq vasitəcilerin iyrimi beş ildən bəri davam edən səyələri uğurla başa çatmayıb. 1993-cü ildə BMT Təhlükəsizlik Şurası tərəfindən Dağlıq Qarabağ münaqışasına dair qəbul edilmiş dörd qətnamə (822, 853, 874 və 885 nömrəli) təsdiqlənir ki, Ermənistən silahlı qüvvələri tərəfindən işğal edilmiş ərazilər Azərbaycana məxsusdur. Ekspert qeyd edir ki, bu qətnamələr hələ də yeri yetirilməyib.

Cənubi Qafqaz Avropa üçün strateji əhəmiyyətli bir qovşağa çevrildikcə Dağlıq Qarabağ münaqışasının beynəlxalq neticələri, xüsusun Yaxın Şərqi və Mərkəzi Asiya arasında qonşu regionların təhlükəsizliyinin təmin edilmesi baxımından daha böyük əhəmiyyət kəsb edir. Müəllif Azərbaycan rehberliyinin çoxvectorlu siyasetindən bəhs edərək yazar ki, ölkə hökuməti regiondakı bütün tərəfdəşləri ilə eməkdaşlıq edir və ölkənin təhlükəsizliyini, suverenliyini və iqtisadi artımını tarazlaşdırmağa çalışır. Buqayski yazar: “Bakının əsas məqsədi milli müstəqilliyi və regional sabitliyi qoruyub saxlamaqdan ibarət olmalıdır. Qarşısındaki prezident seçkiləri Azərbaycan vətəndaşlarının öz hökumətinin nailiyyətləri barədə şəxsi rəyini ifadə etməyə imkan verəcək”.

Buqayski bu məqaləsində Dağlıq Qarabağ münaqışasının mövzusundan da



Qlobal sülhün qorunması zamanın çağırışıdır

Beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrilən Azərbaycan daha bir tədbirə - VI Qlobal Bakı Foruma - yüksək səviyyədə ev sahibliyi edib. Ümumdünya Mədəniyyətlərarası Dialog Forumunu, Dünya Dini Liderlərinin Forumunu, BMT-nin Sivilizasiyalar Alyansının Qlobal Forumunu, ilk Avropanı Oyunlarını, IV İslam Həmrəyliyi Oyunlarını və onlarla belə tədbirləri keçirməklə, dünyadan diqqətini özü-nü cəlb edən Azərbaycan bu və ya digər tədbirlərlə xalqlar və dövlətlər arasında əməkdaşlığı xidmət edir.

Müsəris dünyani narahat edən məsələlər də, məhz bu məkanda müzakirə olunub. Müxtəlif ölkələrin təmsilciliyi və fərqli fikirli insanlar arasında daha böyük anlaşmanın təmin etmək kimi böyük bir missiyani həyata keçirmiş olur. Təbii ki, belə tədbirləri keçirməkdə Azərbaycanın iqtisadi gücü var. Ölkədə əmin-amanlıq və sabitlik hökm sürür. İqtisadi və sosial inkişaf bütün sahələrdə öz əksin tapıb. Statistik rəqəmlərə nezər salsaq, görərik ki, son 15 il ərzində yoxsulluğun və işsizliyin səviyyəsi 5 faize enib. Dövlətimizin sosialyönümlü siyasetinin nəticəsi olaraq, ölkəmizdə 3100-dən artıq məktəb, 600-dən çox xəstəxana tikilib istifadəye verilib. Hər il 5 milyondan artıq insan pulsuz müayinədən keçir. İqtisadi artım 3,2 dəfə olub. Davos Dünya İqtisadi Forumunun Azərbaycanı qlobal rəqabətə davamlılıq baxımından, 35-ci yerdə qərarlaşdırması da təsadüfü deyil və mövcud realillərlərə söykənir.

Paytaxtımızda keçirilən VI Qlobal Bakı Forumu da, məhz inkişaf etmiş məkanda öz işinə başlayıb. Qlobal Bakı Forumu hər il müxtəlif mövzu və devizle dünyadan aktual problemlərinin müzakirə olunduğu mühüm platforma kimi qəbul edilməyə başlanılib. Müzakirə olunan mövzularla bağlı tanınmış və nüfuzlu şəxslərin fikir mübadiləsi aparmaları bölgəmizin və dünyamızın ehtiyac duyduğu geniş üfüqlər açan düşüncələri ortaya qoyur. Bu məsələlərin həll yolunu tapmaq üçün əsl qlobal platformaya çevrilən Nizami Gəncəvi Beynəlxalq Mərkəzi tərəfindən təşkil olunmuş VI Qlobal Bakı Forumuna 50-dən çox ölkədən 500-dək nümayəndə, o cümlədən, Nizami Gəncəvi

Beynəlxalq Mərkəzinin üzvü olan sahib dövlət və hökumət başçıları, beynəlxalq təşkilatların rəhbərləri, tanınmış ictimai-siyasi xadimlər və alımlar qatılıblar.

Builkı mövzusu "İnklüziv cəmiyyətlərin qurulması üçün fərqliliklərin aradan qaldırılması" olan forumda dünyada təhlükəsizliyin, sabitliyin, proqnozlaşdırılmanın və əməkdaşlığın təmin edilmesi üçün məsələlər müzakirə edilərək, son illərdə dünyadan ümumi çağırışları müzakirə olunub. Bütün bunlar qütbələşən dünyada əhatəli və sülhsevər cəmiyyətlərin nece qurulması yollarını göstərmək baxımından son dərəcə əhəmiyyətli məsələdir. Təbii ki, hər məsələnin mərkəzində insan amilli dəyərin və beşəriyyətdə olan insanların rifahın yüksək olması vacib məsələlərindən. Sülhün qorunması, dayanıqlı inkişaf, ədalətli bölüşmə, regional rifah və inkişafda uğurumun azaldılması önemli hədəflər sırasındadır və beşəriyyət məsələlərində müzakirə edilərək, mühüm qərərlərin qəbul edilməsi vacibdir.

Müsəris dövrə radikalizm, ksenofobiya, irqçılık, islamofobiya kimi problemlərə çox təsadüf olunur. Sülh içinde yaşayış plüralist və demokratik cəmiyyətlər qurmaq üçün belə dağdıcı cərəyanlara qarşı birlikdə mübarizə aparmağın vacibliyi əsas məsələlər sırasındadır. Forum çərçivəsində keçirilən panel iclaslarında "Müxtəlifliklər necə ortadan qaldırıla bilər" və "Ölkələr bir-birinə necə yaxınlaşdırıla bilər" mövzuları etrafı müzakirə edilib. Nail oluna bilinəcək en mühüm amil qarşılıqlı rəybəti və dostluq əlaqələrini daha da gücləndirməkdir. Qlobal sülhü, qardaşlığı təmin etmək yalnız və yalnız hər kəsin hadisələr qarşısında ikili standartlara yol vermeden, insanlığa və humanitar dəyərlərə əsaslanaraq, həll yolu təqdim edilməlidir.

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin bir daha təşkil etdiyi Qlobal Bakı Forumu cəmiyyətlərimizin daha açıq, daha müxtəlif və daha da demokratik olmasına təmin etməklə bağlı konkret təkliflərə və təşəbbüs'lərə dair dərin müzakirələrə imkan yaradır. Forum üçün seçilmiş mövzu gələcək addımları aydın şəkildə göstərir. Forum çərçivəsində "Regional təhlükəsizlik, regional sülh: Orta Şərq", "Balkan regionun indiki və gələcək vəziyyəti: regional təhlükəsizliyin təmeli və ya yeni geosiyyasi şahmat lövhəsi?", "Çinin xa-

rici siyasetini nece başa düşmək olar?", "Kapitalizm: İqtisadi inkişaf etraf mühitin deqradasiyasına ziddir?" mövzularında aparılan müzakirələrde müxtəlifliyi hörmət, digər mədəniyyətlərlə, mütemadi surətdə qarşılıqlı əlaqə, bütün insanların bərabər ləyaqətini qəbul etmək, hər yerde sülhün və sabitliyin təmin olunması, qeyri-tolerantlıq və ekstremizm riskinin qarşısının alınması kimi məsələlər diqqətə çeki-lib.

Qlobal Bakı Forumu istər əhatə dairəsi, istərsə də keyfiyyəti baxımdan, ildən-ildə daha da genişlənir. Forum qarşılıqlı anlaşmanı təbliğ etmek və gücləndirmək də əhəmiyyətdir.

Nəzakət ƏLƏDDİNQIZI

Ədliyyə orqanlarına qulluğa qəbulla bağlı sənəd qəbulu aprelin 16-da başa çatır

Ədliyyə Nazirliyinin Müsabiqə Komissiya-sı bildirir ki, ədliyyə orqanlarına qulluğa qəbul üzrə martin 1-dən etibarən elan olunmuş növbəti müsabiqədə iştirakla bağlı artıq 600-ə yaxın nəmizəd ərizə təqdim edib.

Komissiya tərəfindən ərizə qəbulunun aprelin 16-da başa çatdırılması və müsabiqədə iştirak edən hüquqşunaslar üçün test imtahanına və səhəbet mərhələsinə mükəmməl hazırlasmalarına və yüksək nəticələr əldə etmələrinə kömək məqsədilə nazirliyin Ədliyyə Akademiyasında ənənəvi ödənişsiz hazırlıq kursunun başlanılması qərara alınıb.

Ədliyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilər ki, müsabiqənin birinci mərhələsində - test imtahanında iştirak üçün müraciətlərin qəbulu "Ədliyyə orqanlarına qulluğa qəbulla bağlı müsabiqədə iştirak üçün namizədin qeyde alınması" adlı elektron xidmət vasitəsilə həyata keçirilir. Ərizələr poçt vasitəsilə de göndərile bilər. Test imtahanının vaxtı, yeri və digər məsələlər barədə əlavə məlumat veriləcək.

İmtahanlara hazırlıq kursunda iştirak etmək istəyən namizədlər birbaşa nazirliyin Ədliyyə Akademiyasına müraciət edə bilərlər (üvan: Bakı şəhəri, Vüdadi küçəsi 158, telefon: (012) 493-71-31). Nazirliyin internet səhifəsindən, eləcə də (012) 538-01-62, 537-05-90 nömrəli telefonlar vasitəsilə bütün suallarla bağlı operativ informasiya almaq olar.

Rusiya Azərbaycan Gənclər Birliyi Moskvada "Breyn-rinq" intellektual turniri keçirib

Moskvada Rusiya Azərbaycanlı Gənclər Birliyinin (RAGB) təşkilatçılığı ilə Moskva Dövlət Beynəlxalq Münasibətlər Institutunda (MDBMI) "Breyn-rinq" intellektual turniri keçirilib.

AZƏRTAC xəbər verir ki, Moskvanın nüfuzlu ali məktəblərinin tələbələrinin təmsil olunduğu 18 komanda turnirdə biliklərini sınayıb. 150-dən



çox tələbənin iştirak etdiyi turnirdə O.Y.Kutafin adına Moskva Dövlət Hüquq Universitetinin komandası birinci yere sahib olub. İkinci yeri isə Rusiya Xarici İşlər Nazirliyinin Diplomatika Akademiyası tutub.

Tədbirdə çıxış edən MDBMI-nin prorektoru İqor Loginov rektor Anatoli Torkunovun təbrizlərini turnir iştirakçılarına çatdırıb. O deyib ki, Azərbaycandan gəlmis 80-dən çox tələbə MDBMI-də təhsil alır. Əminlik ki, bu gözəl ənənə uzun illər davam edəcək. Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu deyib ki, Azərbaycanda gənclərə xüsusi qayğı gösterilir, onların xərçində təhsil alması üçün program qəbul olunub. Mən çox şadam ki, bu intellektual tur-nır burada keçirilir.

Azərbaycanda aprelin 11-de prezident seçkilərinin keçiriləcəyini xatırladan səfir MDBMI-də və Rusyanın digər ali məktəblərində təhsil alan Azərbaycan vətəndaşlarını ölkəmizin Rusiyadakı səfirlilikində açılan seki məntəqəsinə gəlməyə və səsvermədə iştirak etməyə çağırıb: "Əminəm ki, Azərbaycan xalqı öz doğru seçimini edəcək. Bizim üçün çox önemlidir ki, gənclər bu seçkilərdə iştirak etsinlər, çünkü gələcək gənclərin elindədir".

Sonda çıxış edən RAGB idarə Heyətinin üzvü Emin Hacıyev turnirin təşkilində verdiyi dəstəyə görə bu təhsil ocağının rəhbərliyinə təşəkkürünü bildirib. Beş il bundan önce MDBMI məzunlarının ilk forumunun məhz Bakıda keçirildiyini xatırladan E.Hacıyev bu ali məktəbə ölkəmiz arasında six əlaqələrin olduğunu söyləyib. Turnir çərçivəsində Rusiyada yaşayan, təhsil alan Azərbaycan gəncləri adından müraciət qəbul olunub. Müraciətdə 2018-ci il aprelin 11-nin yaşadığı ölkədən asılı olmayaq bütün azərbaycanlılar üçün vacib tarix olduğu vurğulanıb.

11 aprel 2018-ci il

Azərbaycan və Bəhreyn Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələr keçirilib

Azərbaycan ve Bəhreyn Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələr keçirilib. Bu barədə AZERTAC-a Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Siyasi məsləhətləşmələrə Azərbaycan tərəfdən xarici işlər nazirinin müavini Xəlef Xələfov, Bəhreyn Krallığı tərəfindən isə xarici işlər nazirinin beynəlxalq məslələr üzrə müavini Şeyx Abdullah bin Əhməd Əl Xəlifə rəhbərlik edib.

Görüşdə ölkələrimiz arasında əməkdaşlığın mövcud vəziyyətindən memnunluq ifadə edilib, perspektivlər barədə geniş fikir mübadiləsi aparılıb.

Nazir müavini Xəlef Xələfov Azərbaycanın bir çox sahələrdə əldə etdiyi nailiyyətlər, son illərdə ölkədə həyata keçirilmiş iqtisadi islahatlar, eyni zamanda, ölkəmizin neft-qaz sahəsinin inkişafı istiqamətində görülen işlər, regional və qlobal əhəmiyyətli layihələr barədə həmkarına məlumat verib. X.Xələfov Azərbaycanın Körfəz Əməkdaşlığı Şurası (KƏŞ) ölkələri ilə əlaqələrin inkişafına xüsusi əhəmiyyət verdiyinin deyib, Azərbaycanın Bəhreyn ilə münasibətləri daha da inkişaf etdirməkdə maraqlı olduğunu vurgulayıb.

X.Xələfov iki ölkə arasında siyasi dialoq mexanizminin əməkdaşlığın müxtəlif istiqamətləri üzrə fikir mübadiləsinin aparılması və gündəlikdə olan məsələlərin müzakirəsi baxımından mühüm rol oynadığını qeyd edib.

Azərbaycan iqtisadiyyatının inkişafı və şaxələndirilməsi barədə danışan X.Xələfov Azərbaycan ilə Bəhreyn arasında iqtisadi-ticarət, sərmayələr, kənd təsərrüfatı, neft-qaz, sənaye, turizm, bank sektor, informasiya texnologiyaları və digər sahələrdə əməkdaşlıq üçün geniş imkanların olduğunu diqqətə çatdırıb.

Görüşdə X.Xələfov qonağa Azərbaycanın təşəbbüsü və iştirakı ilə həyata keçirilən iri-miqyaslı nəqliyyat və enerji layihələri haqqında məlumat verərək Şimal-Cənub, Şərqi-Qərb və Cənub-Qərb nəqliyyat marşrutlarının Bəhreyn şirkətləri üçün də əlverişli imkanlar yaradıbilecəyini deyib.

Şeyx Abdullah bin Əhməd Əl Xəlifə ölkələrimiz arasında iqtisadi-ticaret əlaqələrinin genişləndirilməsi üçün böyük potensialın olduğunu söyləyib.

Bəhreyn xarici işlər nazirinin müavini ölkəsinin Azərbaycan ile hərtərəfli əməkdaşlığının inkişafında maraqlı olduğunu bildirərək Azərbaycan Hökumətinə Qoşulmama Hərəkatı nəzirler konfransının yüksək səviyyədə təşkilinə və ona göstərilən qonaqpərvərliyə görə təşkkürünü bildirib. Bu xüsusda ölkəmizin beynəlxalq teşkilatlar çərçivəsində bir çox böyük tədbirlərə ev sahibliyi etməsinin təqdirdələyiş hal olduğunu ifadə edib.

Qonaq birbaşa hava əlaqəsinin mövcudluğunun, eləcə də Azərbaycan vətəndaşlarının sadələşdirilmiş viza rejimindən istifadə etməklə Manama hava limanında viza əldə etmələrinin Azərbaycan və Bəhreyn arasında ikitərəfli münasibətlərin yüksələn xətt üzrə inkişaf etdiyinin bariz nümunəsi olduğunu diqqətə çatdırıb. Şeyx Abdullah bin Əhməd Bəhreynin Ermenistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tezliklə Azərbaycanın suverenliyinə hörmət və ərazi bütövlüyü çərçivəsində həll olunmasını dəstəklədiyi və bu mövqeyin sabit və dəyişilməz olduğunu vurğulayıb.

X.Xələfov regionda sülhə və sabitliyi, integrasiya proseslərinə, eləcə də regionun ümumi inkişafına başlıca əngel olan Ermenistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi üzrə Bəhreynin Azərbaycanın ədaletli mövqeyinə dəsteyinin yüksək qiymətləndirildiyini vurgulayıb. O, münaqişənin həllinin yalnız Azərbaycan torpaqlarının işğaldan azad olunması ilə mümkün olduğunu diqqətə çatdırıb. Görüşdə, həmçinin beynəlxalq teşkilatlar çərçivəsində əməkdaşlıq, iqtisadi-ticaret əlaqələrinin inkişaf etdirilməsi üçün hökumətlərə birgə komissiyanın yaradılması və qarşılıqlı maraq kəsb edən digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

“İstədikləri bu deyil, ortağı qarşıdırmaqdır”

Neftlə zəngin olan müsəlman ölkələrinə səslənərək deyirəm ki, zəkatlarını yoxsul ölkələrə versələr dünyada kasib qalmaz. Axar.az xəbər verir ki, bu sözleri TİKA-nın toplantısında çıxışı zamanı deyib.

“Türkiye 4,5 milyon migranta ev sahibliyi edir. Terror qruplarına qarşı mübarizədə təəssüf ki, yandımda çox az dost gördük. ABŞ-da yeni yaradılan administrasiya da “Təhlükəsiz bölge yaradacaq” dedi. Biz də razılaşdıq. Lakin yaxın durmadılar. Çünkü istədikləri bu deyil, ortağı qarşıdırmaqdır”, - deyə dövlət başçısı bildirib.

Merkel: “Suriyada kimyəvi silahın tətbiqi ilə bağlı çox aydın sübutlar var”

“Orada doğrudan da kimyəvi silahın tətbiqinə dair sübutlar çox-çox aydındır. Bunu bir daha yoxlamaq olar, lakin bu, bizim qiymətləndirməmizi dəyişməyəcək. Biz dünən açıq bəyan etdik ki, kimyəvi silah tətbiqinə qətiyyətlə qınayıraq. Mən deməliyəm ki, bu qədər beynəlxalq diskussiyadan sonra yenə də kimyəvi silahdan istifadə olunması dəhşət doğurur. Biz bu barədə açıq dillə danışmalıyıq”.

Görkəmli alimin 80 illik yubileyi qeyd edilib



Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) akademik H.Əliyev adına Coğrafiya İnstitutunda coğrafiyaçı, torpaqşunas alim, kənd təsərrüfatı elmləri namizədi Səyyaf Xəlilovun 80 illik yubileyi qeyd olunub.

Coğrafiya İnstitutundan AZERTAC-a bildirilib ki, tədbirdə bu elm müəssisəsinin direktoru, akademik Ramiz Məmmədov S.Xəlilovun elmi yaradıcılığı

və ictimai fealiyyəti haqqında ətraflı məlumat verib. Qeyd olunub ki, alimin əldə etdiyi elmi nəticələr, Azərbaycanın ayrı-ayrı bölgələrinə aid hazırladığı xəritələr respublikada torpaqların mühafizəsi və istifadəsinin yaxşılaşdırılmasında mühüm rol oynayıb. S.Xəlilov iqlimin dəyişməsi və antropogen amillərin fealiyyəti sayesində torpaqlarda baş verən genetik dəyişikləri öyrənib, bu sahədə 60-dan artıq elmi məqalənin, iki monoqrafiyanın müəllifidir.



Coğrafiya İnstitutu Azərbaycanın torpaq ehtiyatları şöbəsinin müdürü, aqrar elmlər üzrə felsəfə doktoru İsmayıllı Quliyev görkəmli tədqiqatçı haqqında geniş məruzə ilə çıxış edib. Vurğulanıb ki, alim elmi tədqiqat işlərini həmişə zamanın tələblərinə uyğun aparıb. Torpaqların morfogenetik pozulmaları, torpaq-bitki arasında qarşılıqlı əlaqə, antropogen təsirin qıymətləndirilməsi, torpaqlardan səmərəli istifadə onun qarşısında duran problemlər olub.

Aqrar elmləri üzrə felsəfə doktorları Hafiz Yaqubov, Tahire Salmanova, Vilayət Həsənov, coğrafiya elmləri doktoru Rənabəyim Qaşqay, coğrafiya üzrə felsəfə doktoru Habil Haqverdiyev və başqaları S.Xəlilovla bağlı xatirələrini bölüşüb, onun elmə verdiyi töhfələrə bəhs ediblər.

S.Xəlilovun ailə üzvləri adından çıxış edən alimin qızı Xatire Xəlilova atasının torpağı olan sevgisindən, bağlılığından danışıb. Dıqqətə çatdırılıb ki, S.Xəlilov ömrünün çox hissəsini Azərbaycan torpaqlarının tədqiqinə sərf edib.

Əbülfəs Qarayev Özbəkistan Ali Məclisinin Qanunvericilik Palatası sədrinin müavini ilə görüşüb




Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Özbəkistan Ali Məclisinin Qanunvericilik Palatası sədrinin müavini Sarvar Otomuradovun rəhbərlik etdiyi nümayəndə heyeti ilə görüşüb.

Nazirliyin informasiya və ictimaiyyətə əlaqələr şöbəsindən APA-ya verilən məlumatata görə, Ə. Qarayev Özbəkistan və Azərbaycan arasında mədəniyyət və turizm əlaqələrinin inkişaf etdirilməsi, turistlərin cəlb olunması istiqamətində qarşılıqlı əməkdaşlığın sürətləndirilməsi üçün görüşlərin keçirilməsinin vacibliyini vurgulayıb. Sarvar Otomuradov Özbəkistanın turizm bazası üçün Azərbaycanın prioritət istiqamətlərindən biri olduğunu və bu məqsədə qarşılıqlı turist münasibəsinin xüsusi əhəmiyyətini qeyd edib.

Nazir ölkəmizin müxtəlif turizm imkanlarının, o cümlədən sağlamlıq turizmi, qış turizmi və s. turizm sahələrinin özbək turistlərini Qalaaltı, Naftalan, Duzdağ, Şahdağ və s. istiqamətlərinə cəlb edə biləcəyini bildirib. Qeyd edib ki, bu məqsədlə hər iki ölkəyə info-turların təşkili turistlərin cəlb olunması, turizm potensialının təbliği istiqamətində effektiv ola bilər.

Görüşdə Özbəkistan və Azərbaycan arasında birbaşa uçuşların mövcudluğunu nəzərə alaraq, birgə turist paketlərinin hazırlanması, çarter reyslərin açılması, qarşılıqlı turist axının stimullaşdırılması ilə bağlı təkliflər səsəndirilib. Qonaq Özbəkistanın Turizmin inkişafı üzrə Dövlət Komitəsi ilə hüquqi baza əsasında əməkdaşlığın daha da inkişaf etdirilməsinin əhəmiyyətini vurğulayıb.



Alma federal kansleri Angela Merkel Suriyanın Duma şəhərində kimyəvi silahın tətbiqine dair sübutların yetərlili olduğunu bildirib. APA-nın TASS-a istinadən verdiyi xəbərə görə, A. Merkel bunu Berlinda Ukrayna prezidenti Pyotr Poroşenko ilə görüşdən sonra keçirilən mətbuat konfransında deyib.

“Orada doğrudan da kimyəvi silahın tətbiqinə dair sübutlar çox-çox aydındır. Bunu bir daha yoxlamaq olar, lakin bu, bizim qiymətləndirməmizi dəyişməyəcək. Biz dünən açıq bəyan etdik ki, kimyəvi silah tətbiqinə qətiyyətlə qınayıraq. Mən deməliyəm ki, bu qədər beynəlxalq diskussiyadan sonra yenə də kimyəvi silahdan istifadə olunması dəhşət doğurur. Biz bu barədə açıq dillə danışmalıyıq”.

Info-tur iştirakçıları: Qədimliyi və müasirliyi ilə göz oxşayan Naxçıvan böyük turizm potensialına malikdir

Naxçıvan Muxtar Respublikasının turizm potensialını tanıtmak məqsədilə "Nəqşican Holding" tərəfindən aprelin 8-dən 10-dək qədim diyara "Naxçıvanı tanıyaq və tanıdaq" layihəsi çərçivəsində info-tur təşkil edilib. AZERTAC-in Naxçıvan bürosu xəbər verir ki, info-tur çərçivəsində 12 ölkənin və Azərbaycanın 120-dən çox müxtəlif turizm şirkətlərindən, ümumilikdə, 200-dən artıq sahibkar və turizm sahəsinin mütəxəssisi muxtar respublikaya gəlib.

Səfərin ilk günü "Duzdağ" otelində "Nəqşican Holding" və Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyinin, həmcinin yerli turizm nümayəndəlerinin iştirakı ilə qonaqlarla görüş keçirilib.

Sonra qonaqlar Naxçıvan şəhərindəki "Naxçıvanqala" Tarix-Memarlıq Muzey Kompleksində keçirilen "Kətə" festivalında iştirak ediblər. Bir-birinden maraqlı musiqi nümunələrini dinleyən info-tur iştirakçıları müxtəlif növde bishirilən kətələrin də dadına baxıblar.

Ardınca Culfa rayonunun ərazisində yerleşən "Əlincəqala" tarixi abidəsi və müzeyi ziyarət edilib. Məlumat verilib ki, Əlincəqala tarixi abidəsi və "Əlincəqala" Tarix-Mədəniyyət Muzeyi Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2014-cü il 11 fevral tarixli Sərəncamına əsasən bərpa olunub. Əlincəqala tarixi abidəsinin bərpa olunması xalqımızın çoxşərlik tarixi-mədəni ərsinə gələcək nəsillərə çatdırılması və bütün dünyada tanıdlılması baxımdan mühüm əhəmiyyət daşıyır.

Sahibkarlar və turizm sahəsi üzrə mütəxəssislər "Xan Sarayı" Dövlət Tarix-Memarlıq, Mömine Xatın və Açıq Səma Altında Muzey Kompleksi ilə də tanış olub, bu tarixi abidələr haqqında etrafı məlumat alıblar. Naxçıvan şəhərindəki Əcəmi seyrəngahında açıq səma altında nümayiş etdirilən daş abidələr qonaqlarda xoş təessürat yaradıb. Azərbaycan milli memarlığının möhtəşəm abidəsi olan Mömine xatın türbəsi ilə tanışlıq zamanı bildirilib ki, türbə Azərbaycanın Atabəylər dövlətinin banisi Şəmsəddin Eldənizin göstərişi ilə 1186-cı ildə tikilib. Həyat yoldaşı Mömine xatının məzəri üzərində ucaldılmış məqbərə tanınmış memar Əcəmi Əbübəkr oğlu Naxçıvanı tərəfindən inşa olunub.

Xan sarayında info-tur iştirakçılarına məlumat verilib ki, bu muzey Naxçıvan xanlığının milli dövlətçiliyimizdəki rolü, Azərbaycanın bu ərazisindəki torpaqlarının qorunub saxlanılmasında xidmətləri nəzəre alınaraq yaradılıb. Hazırda 8 ekspozisiya zəlindən ibarət olan müzeydə 900-dən çox eksponat var. Bu ekspo-



rızm potensialı var. Göstərilən tənitim filmindən etrafı məlumat alıb ki, Naxçıvanda tarixi abidərin bərpası, yeni turizm obyektlərinin tikintisi diqqətdə saxlanılıb, mühüm layihələr həyata keçirilib. Naxçıvanın kənd yaşayış məntəqələrinin abadlaşdırılması isə məni valeh etdi" - deyən Araş Gəraylı vurğulayıb ki, Əlincəqala çox möhtəşəm bir tarixi abidədir. Əslində, qala ilə bağlı məlumatım var idi, lakin orada olmayı çox istəyirdim. Bu gün İran İslam Respublikasından Naxçıvana gələn turistlərin sayı kifayət qədərdir. Biz də çalışacaq ki, bundan sonra da muxtar respublikaya da ha çox turistin gəlməsinə öz töhfəmizi verək.

Qardaş Türkiyədən gələn Serpil Onal isə onları Naxçıvana dəvət etdiklərinə görə əvvəlcə "Nəqşican Holding"ə minnətdarlığını bildirib. "Bu, Naxçıvana ilk gelişim deyil. Lakin turizm sahəsi üzrə mütəxəssis kimi ilk dəfədir ki,

natlar içərisində arxiv sənədləri, fotosəkillər, Naxçıvan xanlarının şəcərəsi, xanlığın xəritəsi nümayiş etdirilir.

Qonaqlar Naxçıvan şəhərindəki Şəhidlər xiyabanında da olublar. Info-tur iştirakçıları Vətənimizin azadlığı və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçərək şəhidlik zirvəsinə ucalan Vətən oğullarının məzarlarını ziyarət ediblər. Duzdağ Fizioterapiya Mərkəzi, Uzunoba İstirahət Kompleksi, dəniz səviyyəsindən 2 min 450 metr yüksəklikdə yerləşən Batabat yaylağı ilə tanışlıq da yaddaqalan olub. Məşhur üzən ada, Ağbulaq İstirahət Mərkəzi qonaqlarda xoş təessürat yaradıb.

Sonra Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında "Naxçıvanın turizm potensialı" adlı tənitim filmində baxış keçirilib. Burada qədim diyaren çoxsaylı turizm məkanlarının təbliği məqsədilə Naxçıvan Muxtar Respublikasının Mədəniyyət və Turizm Nazirliyi tərəfindən hazırlanmış bukletlər de təqdim edilib. "Əshabi-Kəhf Ziyarətgahı" Dini Mədəni Abidə Kompleksi, At-

çılıq Mərkəzi, Naxçıvan Biznes Mərkəzi ilə tanış olan info-tur iştirakçıları muxtar respublikada turizmin inkişaf imkanları, qədim diyaren sürətli sosial-iqtisadi tərəqqisi ilə bağlı etrafı məlumatlar eldə ediblər.

Gəzinti əsasında qonaqların bir neçəsi ilə görüşüb həmsöhbət olduq. Qonaqların fikrincə, Naxçıvanın geniş turizm potensialı var və mövcud potensialdan lazımin-

ca istifadə olunması üçün qarşılıqlı əməkdaşlıqlar bundan sonra daha geniş məcrada davam etdirilməlidir.

Info-turun İran İslam Respublikasından olan iştirakçısı Araş Gəraylı AZERTAC-in Naxçıvan bürosunun müxbiri ilə səhəbtində bildirilib ki, Naxçıvan çox güzel və təmiz bir şəhərdir. "Bir neçə yerlə tanış olduqdan sonra bele qənaətə gəldim ki, Naxçıvanın böyük tu-

belə böyük layihədə iştirak edirəm. Muxtar respublikanın özünəməxsus gözəlliyi, qonaqpərvər insanları və hərşeydən önce, seliqə-sahmanı ilə seçilən şəhər və kəndləri var. Yaradılmış şərait Naxçıvanın turizm imkanlarını da ha da artırır" - deyən Serpil Önal qeyd edib ki, muxtar respublika bu gün yerli və əcnəbi turistləri yüksək səviyyədə qəbul edəcək potensiala malikdir. Naxçıvan bütün bu gözəllikləri ilə qarşısındaki illərdə daha çox turist qəbul edəcək.

Paytaxt Bakı şəhərindən gələn Natiq Paşayev isə bildirib ki, Naxçıvan dini turizmin inkişafı baxımından da çox əhəmiyyətli diydər. "Çünki burada qədim tarixi abidələr, bir çox dini ziyarətgahlar və dünya əhəmiyyətli "Əshabi-Kəhf Ziyarətgahı" Dini Mədəni Abidə Kompleksi yerləşir. Bildiyimiz kimi, bu məkan haqqında müqəddəs Qurani-Kərimdə "Əl-Kəhf" surəsinin 9-27-ci ayərlərində bəhs edilir", - deyən Natiq Paşayev vurğulayıb ki, Naxçıvanın müasir inkişafı gələcəkdə buraya daha çox turistin gəlməsinə şərait yaradır.

11 aprel 2018-ci il

Mehdi Məmmədov - 100

Sənətdə özünü peşəkarlığı ilə təsdiqləyən böyük sənətkar

Azərbaycan rejissorluq sənəti tarixində xüsusi yeri olan xalq artisti Mehdi Məmmədovun quruluş verdiyi tamaşalarla idrakin gücü zərifliliyə və emosiyaya, psixoloji çalarlardan zəmin tapan lirizmə qovuşaraq, tamaşaçını düşüncələr aləminə aparır. Onun quruluş verdiyi tamaşalar obrazlarının xarakterini açan ifadə vasitələrinə rəngarənglikdən irəli gəldi. Belə bir sənətkarın 100 yaşıny qeyd edəcəyik.

Xalq artisti Mehdi Məmmədov 1918-ci ildə Şuşada doğulsa da, məktəb təhsilini Bakıda alıb. Yedinci sinifdən Bakı Türk İşçi Teatrının tamaşalarında kütəvi səhnələrə çıxan Mehdi Məmmədov Bakı Teatr Məktəbini bitirib. Həmin il Moskvada ali rejissor təhsili alıb. 1940-ci ildə Gəncə Dövlət Dram Teatrında Məmmədhüseyin Təhmasibin "Bahar" dramını diplom işi kimi tamaşaya hazırlayıb. Təyinatla Gəncəyə göndərilen gənc rejissor 1945-ci ilin yay mövsümünün sonuna dek burada işləyərək, sentyabrda Bakıya gəlib. Burada müxtəlif sənət ocaqlarında, əsasən, monumental səpki li tamaşalar hazırlayıb. Ayri-ayrı illerdə Gəncə Dövlət Dram Teatrında, Milli Dram Teatrında, Opera və Balet Teatrında, Azərbaycan Dövlət Rus Dram Teatrında baş rejissor kürsüsünü tutub. Quruluşçu rejissor kimi ən çox Milli Dram Teatrında quruluşlar verib. 1945-ci ildən ömrünün sonuna qədər Azərbaycan Dövlət Teatr İnstitutunda aktyor və rejissor sənətindən dərs deyib, kafedra müdürü vəzifəsində çalışıb. 1968-ci ildə "Azəri dramaturgiyasının estetik problemləri" mövzusunda doktorluq dissertasiyası müdafiə edib. 1960-ci ildən professor vəzifəsini tutan, sənətşünaslıq doktoru Mehdi Məmmədov "Azəri dramaturgiyasının estetik problemləri", "Teatr düşüncələri", "Teatrlar. Aktyorlar. Tamaşalar", "Hüseyn Ərəblinski", "Onun sənət ulduzu", "Moskva Akademik Bədaye Teatri", "Aleksandr Tuqanov" (rus dilində), "Rejissor sənəti", "Sabit Rəhman" və digər kitablarını qələmə almışdır. Sənətde qazandığı uğurlara görə, Mehdi Məmmədov respublikanın əməkdar ince-sənət xadimi, xalq artisti və SSRİ xalq artisti fəxri adlarına layiq görürlər. Akademik Dram Teatrında hazırladığı Hüseyin Cavidin "İblis" faciəsinə görə 1984-cü ildə Azərbaycan Dövlət mükafatı ilə təltif olunub.

Onun Milli Dram Teatrında ilk işi 1946-ci ildə Şekspirin "On ikinci gecə" komedyasının tamaşası olub. Müəyyən fasılələrlə bu sənət ocağında Cəfər Cabbarlınin "Yaşar", Aleksandr Fadeyevin "Gənc qvardiya", Sabit Rəhmanın "Aydınlıq", "Əqliqul evlənir", Lope de Veqanın "Rəqs müəllimi", Əbdürəhim bəy Haqverdiyevin "Dağılan tifaq", Məmmədhüseyin Təhmasibin "Çiçəklənən arzular", Nikolay Qoqolun "Müfəttiş", Karlo Haldoninin "Mehmanxana sahibəsi", İmran Qasımovla Həsen Seyidbəylinin "Uzaq sahillər", Mehdi Hüseynin "Alov", Mirzə İbrahimovun "Kəndçi qızı", Lev Tolstoyun "Canlı meyit", Hüseyin Cavidin "Xəyyam" və "İblis", Səmed Vurğunun "İnsan", Maksim Qorkinin "Meşsanlar" və s. əsərlərinə müxtəlif janrlarda səhne həyatı verib. Opera və Balet Teatrında Fikret Əmirovun "Sevil", Leo Delibin "Lakme", Cahangir Cahangirovun "Azad", Üzeyir bəy Hacıbəyovun "Leyli və Məcnun", "Koroğlu", Cakomo Puççininin "Toska" operalarına quruluş verməklə, bu teatrda fəlsəfi-monumental teatrın imkanlarına genişlik açıb. Rus Dram Teatrında Maksim Qorkinin "Həyatın dibində" və Mixail Şatrovun "Mənim Nadejdalarım" dramlarının quruluşçu rejissoru olub.

Mehdi Məmmədov səhne sənətinə aktyorluqla başlayıb. Teatr məktəbində Karl Moor ("Qaçaqlar", Şiller), Hacı Əhməd ("Almaz", Cəfər Cabbarlı), Moskvada Lunaçarski adına Ali Teatr Sənəti İnstitutunda Evstiqneyko ("Günəş övladları", Maksim Qorki), Neznamov ("Günahsız müqəssirlər", Aleksandr Ostrovski) rollarını oynayıb. İşçi teatrında Süleyman Rüstəm və Hacıbaba Nəzərlərinin "Yanğın", Seyid Hüseynin "Kolgə" dramlarındakı Gənc aqronom və Bəxtiyar, Gəncə Teatrında Səməd Vurğunun "Vaqif", "Xanlar", Mirzə İbrahimovun "Madrid", Məmmədhüseyin Təhmasibin, "Bahar", Mehdi Hüseynin "Nizami" pyeslerinin tamaşalarında Eldar, Söhbət, Karton, Qaya və Əbdək rollarında səhnəyə çıxıb. Akademik Dram Teatrında isə "Alov"da Kamalov, "Canlı meyit"de Protasov, "Xəyyam"da Xəyyam, "Meşsanlar"da Terenti Teterov rollarında çıxış edib. "Azərbaycanfilm"in 1959-cu ildə istehsal etdiyi "Onu bağışlamاق olarmış?" filminde Qaya roluna çəkilib. Radio Teatrında Şekspirin "Hamlet" faciəsində baş rolu səsləndirib. Zəngin elmi təfəkkürə malik olan Mehdi Məmmədov milli teatrşünaslıq elmimizin inkişafında, resenziya janrinin formallaşmasına səmərəli fəaliyyət göstərib. 1971-1976-ci illərdə Azərbaycan Teatr Cəmiyyətinin (hazırkı Teatr Xadimleri İttifaqı) sədri seçilib. Görkəmli alimin yazdığı və derslik kimi keçilən "Rejissor sənəti", "Həyat və sənət yollarında", "Mah teatr" kitabları elmi dəyerlərini bu gün də saxlamaqdadır. Mehdi Məmmədovun rejissor üslubunun fərdi keyfiyyətlərini qisaca belə ifade etmək olar: Mehdi Məmmədov aktyorun rol-obraz üzərində analitik təhlilini əsas ve mühüm prinsip kimi götürürdü. Mehdi Məmmədov pauzaların psixoloji nöqtəsini tamaşanın əsas akordu ilə ustalıqla birləşdirirdi. Mehdi Məmmədov tamaşalarında (hətta ailə-meşit mövzulu əsərlərin səhne həllində də) ictimai motivləri fəlsəfi dərinliyin gur işığı ilə ziyanlandırırdı.

Mehdi Məmmədov mezmun və forma vəhdətini möhtəşəm monumentallıqla təcəsüm etdirirdi. Bu məqsədə, tərtibatçı-rəssamlarla yaradıcı telebkarlıqla işləyirdi. Mehdi Məmmədovun janrından asılı olmayaq, hazırladığı səhne əsərlərinde idrakin gücü zəriflik və emosiya ilə, psixoloji çalarlardan qidalanan lirizmle ahəngdar cəzibe yaradırı. Mehdi Məmmədov tamaşanın ali məqsədini psixoloji münasibətlərin, əqidə mübarizələrinin mahiyyətində və fərdin dünyani dərkində axtarırdı. Mehdi Məmmədov kəskin epizodlarda verdiyi ən mürəkkəb mizanlıarda da müəyyən dinamik, müsəlmanlı, poetik və ifadəli ritm əsaslanır. Mehdi Məmmədov janr əlvənlığına az, ancaq cəsarətə meyil edirdi. Mövzunu janrin qanunları çərçivəsində, cəmiyyətin ictimai-sosial, çağdaş mənəvi-əxlaqi problemləri ilə əlaqələndirirdi. Mehdi Məmmədov cəmiyyətdə olduğu kimi, sənətdə də özünütəsdig mövqeyində dayanırdı. Mehdi Məmmədovun rejissurası, bütövlükdə realist monumentallığı və fəlsəfi dərinliyə geniş meydani ilə səciyyəvidir.

ZÜMRÜD



Amerikalı müşahidəçi: Gənc və müstəqil Azərbaycanın seçki təcrübəsi bir çox ölkələr üçün nümunədir

Gənc və müstəqil Azərbaycanın seçki təcrübəsi bir çox ölkələr üçün nümunədir. Trend-in məlumatına görə, bunu Azərbaycanda prezident seçkilərində müşahidə aparacaq amerikalı ekspert, "Tool Shed Group"un rəhbəri Ceyson Kats "Seçki-2018" Müstəqil Medai Mərkəzine açıqlamasında deyib.

C.Kats 2015-ci ildə Azərbaycanda parlament seçkilərində də müşahidəçi kimi iştirak etdiyini bildirib: "Həmin vaxt mən seçki prosesində fəal iştirak edən müşahidəçi idim. İnsanlarla səhəbət etdim, temaslar qurdum. Seçicilərin seçkiyə gəlmişdən tutmuş bülletenlərin qutuya atılmasına qədər bütün prosesləri izledim. O zaman olduğum məntəqələrdə heç bir problem qeydə alınmadı".

Müşahidəçi bildirib ki, bu ilki seçki prosesi də yüksək səviyyədə təşkil olunub: "Əminəm ki, bu dəfə də seçkilər azad və demokratik keçiriləcək. Gənc və müstəqil Azərbaycanın seçki təcrübəsi bir çox ölkələr üçün nümunədir. Xüsusilə də məntəqələrdə veb-kameraların夸raşdırılması təcrübəsindən başqa ölkələr də yararlana bilər. Müşahidələrimi əsas götürərək deye bilərəm ki, sabah seçki günü xalq sərbəst şəkilde öz istədiyi namizədə səs verecək".

Qeyd edək ki, Azərbaycanda prezident seçkilərində 8 nəfərin namizədliyi qeydə alınıb. Onlardan 6 nəfərin namizədliyi siyasi partiyalar tərəfindən, bir nəfərin namizədliyi öz təşəbbüsü ilə, bir nəfərin namizədliyi isə təşəbbüs qrupu tərəfindən irəli sürürlüb.



Prezident seçkiləri günü Mətbuat Şurasında "qaynar xətt" fəaliyyət göstərəcək



Azərbaycan Mətbuat Şurası aprelin 11-də keçiriləcək Prezident seçkilərində jurnalistlərin prosesi işıqlandırmalarının monitoringini aparacaq. Mətbuat Şurasından Trend-e verilən məlumatə göre, bu məqsədə Şuranın idarə Heyətinin üzvləri ister paytaxtda, isterse də ölkəmizin müxtəlif bölgələrindeki seçki məntəqələrində peşə vəzifəsini yerinə yetirən jurnalistlər yaradılmış şəraitle tanış olacaqlar. Bu işə Mətbuat Şurasına üzv mərkəzi və regional kütəvi informasiya vəsitişlərinin əməkdaşları da cəlb olunub.

Monitoringin 125 seçki dairesinin mütləq əksəriyyətini əhatə etməsi nəzərdə tutulub. Şuranın idarə Heyətinin üzvləri həmçinin müşahidəçi qismində də seçkinin gedisi izləyəcəklər.

Almaniyada antisemitizmə qarşı mübarizə üzrə ombudsman postu yaradılır

Almaniya hökuməti antisemitizmə qarşı mübarizə üzrə müvəkkil postu yaradır. Diplomat Feliks Klyayn ilk ombudsman ola bilər. O, hazırda sefir dərəcesində AFR Xarici İşlər Nazirliyinin yəhudi təşkilatları ilə münasibətlər və antisemitizm problemləri üzrə müvəkkili vəzifəsini tutur.

AZƏRTAC xəber verir ki, F.Klyaynın namizədliyini daxili işlər naziri Horst Zeyehofer irəli sürəcək. Bununla bağlı AFR Daxili İşlər Nazirliyinin "Twitter" səhifəsində məlumat yayılıb.

Yəhudişərəfli Almaniya Mərkəzi Şurası yeni postun yaradılmasını mühüm xəbərdarlıq kimi qəbul edir. Şuranın rəhbəri Yozef Şusterin sözlərinə görə, yeni hökumət koalisiyası bu addımı ilə ölkədə artmaqdə olan antisemitizm meyillərinə qarşı mübarizə aparmaq əzmini nümayiş etdirir. O, Klyayni Almaniyada və ölkənin hüdudlarından kənarda yəhudü icmalarının etibar etdiyi ekspert adlandırib və antisemitizmə qarşı mübarizədə ombudsmanın qətiyyətli və mənqılı addımlar atacağına əmin olduğunu bildirib.



"Səyyar kitabxana" Cocuq Mərcanlıda oxucuların ixtiyarında olacaq

Gənclər və idman Nazirliyinin dəstəyi ilə Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı (ATGTİ) tərəfindən "Səyyar kitabxana" layihəsi artıq martın əvvəlindən Bərdə və Tərtər rayonlarında fəaliyyəti ni davam etdirir.

ATGTİ-dən AZƏRTAC-a bildirilər ki, kitabxana aprelin 12-də Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində oxucuların istifadəsində olacaq. Daha sonra kitabxana Beyləqan və İmişli rayonlarında fəaliyyətini davam etdirəcək.

Qeyd edək ki, martın 12-də "Səyyar kitabxana V" layihəsinin açılışı keçirilib. Layihəsi çərçivəsində üstüortülü, xüsusi yük maşinində səyyar fəaliyyət göstəren kitabxanada beş min kitab və on min elektron nəşr var. Kitabxanada oxucuların işini asanlaşdırmaq məqsədi ilə xüsusi programda nəşrlərin elektron kataloqu da yerləşdirilib. Səkkiz bölmədə fəaliyyət göstərən kitabxanada dörd dildə nəşrlər mövcuddur.

Layihənin həyata keçirilməsində məqsəd gənclərin mütaliyə marağının artırılması, kitabın təbliğatı, onların təmənnəsiz olaraq kitab və elektron kitab vəsaitləri ilə təmin olunmasıdır.





Azərbaycan kinosu 120: tarixi, bu günü və gələcək inkişaf perspektivləri

Yarandığı gündən insanların dünyagörüşünü formalasdırıran, hər bir xalqın tarixini, milli adət-ənənəsini yaşadan, həyatın bütün sahələrinə nüfuz edən kino sənəti bəşəriyyətin ən böyük kəşfidir. Kino yeganə sənət növüdür ki, özündə mədəniyyətin bir neçə sahəsinə birləşdirir. Kinonun bir üstünlüyü də əyanlılıyindədir, inanılmırma gücünə və təsira malik olmasındadır.

Neftin sənaye üsulu ilə hasilatına başlanması nəticəsində Bakının iqtisadi dırçəlişi milli mədəniyyətin bir çox sahələri ilə yanaşı, kino sənətinin de meydana çıxması üçün elverişli zəmin yaradıb. Azərbaycan kinosu hər zaman fərqliyi və milliliyini özündə birləşdirib. Hətta Sovet rejimində belə filmlərimizdə bize xas olan dəyərlərimiz ele ustalıqla verilib ki, hər dəfə bu filmlər baxanda, tamaşaçı özü üçün bir yenilik tapıb. Azərbaycan kino sənətinin tarixi 1898-ci il avqust ayının 2-ne təsadüf olunur. Neft Bakısına dair ilk xronikal süjetlərin nümayişi ilə başlayan Azərbaycan kino sənəti təşəkkül tapıldığı vaxtdan etibarən böyük inkişaf yolu keçib və ötən müddət ərzində xalqın mədəni-mənəvi həyatında özünəməxsus mövqə qazanıb. Kino yaradıcılığı işinin uğurlu təşkili sayəsində ölkə kinematoqrafiyası sonralar öz imkanlarını getdikcə daha da artırıb, elə etdiyi nailiyətlərle Azərbaycanın zəngin mədəniyyət salnaməsinə parlaq səhifələr yazıb. Peşəkar kadrlar tərəfindən yüksək sənətkarlıqla yaradılaraq Azərbaycan kinosu tarixində xüsusi yer tutan ekran əsərləri əsas etibarilə həmin dövrün məhsuludur.

XIX əsrin sonlarında bakılı naşır və fotografl Aleksandr Mixayloviç Mişonun kinoxronika çəkilişləri ilə Azərbaycan kinosunun əsası qoyulub. 1898-ci ildən başlayaraq Azərbaycanda "Şəhər bağında xalq gəzintisi", "Qatarın dəmiryol stansiyasına daxil olması", "Bazar küçəsi şübhəcəyi", "Bibiheybətde neft fontanı yanğını" və başqa süjetlər çəkilib.

1900-cü ildə Parisdə keçirilən ümumdünya sərgisində "Bibiheybətde neft fontanı yanğını" və "Balaxanıda neft fontanı" xronikaları nümayiş etdirilib.

Azərbaycanda əvvəlcə sessiz və aq-qara, sonradan isə səsli və rəngli kino yaranıb. 1924-cü ildə ilk ikiserialı "Qız qalası əfsanəsi" bədii filmi ekranlara çıxb. 1935-ci ildə "Mavi dənizin sahilində" bədii filmi ilə Azərbaycanda səsli kinonun istehsalına başlanılıb. Səsli kinonun yaranması ilə sənədli kinomuzun da yaradıcı imkanları genişlənib. 1945-ci ildə yaradılan və ekran sənətimizin qızıl fonduna daxil olan "Arşın mal alan" filmindən sonra Azərbaycan kinosunda musiqili komediya janrına meyil güclənib. 1956-ci ildə kinomuzda daha bir keyfiyyət dəyişikliyi baş verib, ilk rəngli bədii film olan "O olmasın, bu olsun" filmi çəkilib. Ümumilikdə, 1969-cu ilə qədər Azərbaycanda cəmi 120 bədii, 600 sənədli film və 4 cizgi filmi çəkilib.

Ümummilli Lider Heydər Əliyevin ölkəmizə rəhbərliyinin birinci dövründə milli kinonun inkişafına da diqqət və qayğı göstərilib. Həmin dövrde Azərbaycan kinematoqrafiyası öz imkanlarını artıraraq ciddi sənətnailiyətləri qazanıb. Kinomuzun yeni inkişaf mərhələləri yaşadığı bu illərdə ssenarist, rejissor, operator, rəssam kadrlarının bir neçə nəslə yetişib və milli özünəməxsusluğunu ilə seçənilər koloritli və parlaq ekran əsərləri yaradılıb.

Azərbaycan kinosu tarixinin əsl yetkinlik dövrü sayılan 1970-1980-ci illərdə kino salnaməzin unudulmaz səhifələrini təşkil edən, mədəniyyətimizin qızıl fonduna daxil olan tarixi filmlər yaradılıb, digər görkəmli əsərlər ekrana laşıdırılb, müasir mövzulu və sənətkarlıq baxımından diqqətəlayiq filmlər çəkilib. Həmin illərdə Azərbaycanda 110 bədii, 500 sənədli və elmi kütlevi, eləcə də 44 cizgi filmi, 96 nömrə "Mozalan" satirik jurnalı yaradılıb. "Bizim Cəbiş müəllim", "Dəli Kür", "Yeddi oğul istərəm", "Nəsimi", "Dədə Qorqud" və başqa bədii filmlərimiz bu illərdə istehsal olunub. Bu filmlərimizi fərqləndirən əsas cəhətlərdən biri de xalqımızın həyatına, başlıcası isə çoxəsrlik tariximizə, adət-ənənələrimizə və milli dəyərlərimizə dərindən nüfuz etməsində idi.

1990-ci illərdə müəyyən çətinliklərle qarşılaşan Azərbaycan kinematoqrafiyası yeni şəraitdə kino ənənələrimizi qorumaqla yanaşı, öz potensialını gerçəkləşdirməsi, həmçinin modernləşdirilməsi və dünya kino sənayesine daha sürətli integrasiya etməklə, səmərəli fəaliyyət göstərə bilməsi istiqamətində bir sıra zəruri addımlar atılıb.

Azərbaycan kinosu müstəqillik dövründə

1991-ci ildə Azərbaycanın müstəqillik elə etməsi, cəmiyyət qarşısında keyfiyyətə yeni məqsəd və vəzifələr qoydu. Azərbaycanda milli ideologiyanın və cəmiyyətin yeni inkişaf modellərinin qurulması və digər bu kimi sosial problemlər humanitar elmərin öncül tədqiqat istiqamətlərinə çevrildi.

1990-2000-ci illərdə Azərbaycanda çəkilən kinofilmlərin sayı əvvəlki illərə nisbətən az oldu. Bununla belə, Azərbaycan kinematoqrafları böyük əhəmiyyətli, həyat mövzulara müraciət edərək, estetik tələblərə cavab verə biləcək filmlər çəkdilər. Bu sənaya "Yarasa" "Özge vaxtı" və Vaqif Mustafayevin filmlərini daxil etmək olar.

Müstəqillik illərində də Ulu Önder Heydər Əliyevin rehbərliyi ilə kino sənətinə xüsusi diqqət göstərilib. Ümummilli Liderin 1998-ci il 19 avqust tarixli Fərmani ilə Azərbaycanda "Kinematoqrafiya haqqında" Qanun qəbul olundu. Bununla yanaşı, bir sıra Azərbaycan filmləri yüksək dövlət mükafatlarına layiq görüldü, aktyorlar, rejissorlar və ssenari müəllifləri beynəlxalq kino festivallarında və müsabiqələrdə mükafatlar aldılar.

Kinorejissor Vaqif Mustafayevin Ulu Önder Heydər Əliyevin həyat və fəaliyyətindən

bəhs edən "General", "Birinci", "Moskva, Kreml", "Lider", "Tale", "Əsl məhəbbət haqqında", "Bir həsədin tarixi", "Professional", "Patriot", "Xüsusi təyinat" və "Dövlət" filmləri müasir dövrümüzün ən dəyərli sənət nümunələri kimi kinosevərlər tərəfindən maraqla qarşılıbanıb.

Bu filmlər müxtəlif ölkələrdə böyük uğurla nümayiş etdirilib.

Onlardan "Əsl məhəbbət haqqında" filmi böyük uğur qazanıb. Bu film Moskvada keçirilən 4-cü Avrasiya teleforumunda əsas mükafata və xüsusi mükafata layiq görüllüb.

Azərbaycan kino sənətinə yüksək qiymət verən Ümummilli Lider Heydər Əliyev deyib: "Azərbaycan xalqının bir çox nəsiləri kino sənəti ilə təriyələnib, kinonun təsiri altında formalaşıb, inkişaf edib və mədəniyyətə qovuşub... Xalqımızın inkişafı yolunda Azərbaycan kinosunun xidmətləri əvəzsizdir". Heydər Əliyevin Azərbaycan kinematoqrafiyasının inkişafında rolü çox böyük olub. O, incəsənət növləri arasında kinonu çox yüksək qiymətləndirib, Azərbaycan kinematoqrafiya xadimlərinin xalqımızın keçmiş və müasir həyatından onlarca yüksək keyfiyyəti ekran əsərləri yaratdıqlarını xüsusi vurgulayıb.

Hələ 1970-80-ci illərdə Azərbaycana rehbərlik etdiyi dövrde kino sənətinin inkişafına, həmin sahədə çalışanlara qayğı və hörmətə yanaşan Heydər Əliyev Azərbaycan Prezidenti seçildiyi gündən respublikanın kino sənəti xadimlərindən öz qayğı və məhəbbətini əsirgəməyib. O, Azərbaycan kino sənətinin dəyərli ənənələrindən dənizərəq tarixi mövzuda çəkilən bir sıra bədii filmləri yüksək qiymətləndirib.

Xalqımız Heydər Əliyev haqqında, Onun çoxsahəli fəaliyyətindən bəhs edən sənədli filmlərə daha çox maraqlı göstəribler.

Azərbaycanın kino sənətini davam etdirən müasir rejissorlardan Hüseyin Mehdiyev, Ayaz Salayev, Eldar Quliyev, Rəsim Ocaqovun, Oktay Mirqasimovun filmləri mövzunu baxımından maraqlı doğurub. Rejissor Gülbənəz Əzizimzadənin ərsəyə getirdiyi filmlər də bir sıra kinofestivallarda mükafatlarla layiq görüllüb.

2018-ci ildə Azərbaycan kinosunun 120-ci ildönümü tamam olur.

2007-ci il fevralın 23-də "Kino sənətinin inkişafı haqqında", 2008-ci il avqustun 4-də isə "Azərbaycan kinosunun 2008-2018-ci illər üçün inkişafına dair Dövlət Programı" haqqında sərəncamlar imzalanıb.

Azərbaycan filmlərinin son illər beynəlxalq festivallarda fəal iştirakı həmin Dövlət Programı çərçivəsində silsile tədbirlərin müvəffeqiyətli icrasının nəticəsidir.

Dövlət Programında kinofilmlərin istehsalının artırılması, eləcə də müasir kino avadanlıqları və texnikası ilə təchizatı, xərisi ölkələrlə birgə film istehsalının genişləndirilməsi, kinoteatrların yenidən qurulması

nəzərdə tutulub. Artıq ölkəmizdə kinostudiyaların maddi-texniki bazaları gücləndirilib, yeni filmlər çəkilir və kino sənətimiz inkişaf müasir mərhələsinə qədəm qoyur.

Azərbaycan kinosu dünya ekranlarında

Son illər Azərbaycan filmləri xarici ölkələrdə keçirilən 40-dan çox beynəlxalq festivalda temsil olunub. Ənənəvi olaraq keçirilən Beynəlxalq Kann Kinofestivalında bir çox ölkələrin pavilyonları ilə yanaşı, ilk dəfə olaraq, Azərbaycan pavilyonu da təşkil edilib. Azərbaycan kinosu festivalda dövlət səfəri ilə çəkilmiş "Aktrisa" və "Sahə" bədii filmləri ilə təmsil olunub. Gənc kinematoqraflarımızın çəkdikləri qısametrajlı filmlər ABŞ, Rusiya, Hindistan, Almaniya, Türkiyə və başqa ölkələrdə keçirilən beynəlxalq festivallarda nümayiş etdirilib.

Bu da, onu deməyə əsas verir ki, Azərbaycan kino sənəti beynəlxalq miqyasda layiqince təqdim olunur. Son bir neçə ildə ölkəmizdə istehsal edilən 13 film dövünün bir çox ölkəsində keçirilən beynəlxalq kinofestivallarda 51 dəfə nümayiş etdirilərək, 20 mükafat qazanıb.

Azərbaycan kinematoqrafiyasında beynəlxalq əlaqələrin inkişaf etdirilməsini və milli-mənəvi dəyərlərin dünyada tanıtılmasına istiqamətində "Azərbaycanfilm" kinostudiyanın istehsal etdiyi "Nar bağı" bədii filmini xüsusi vurğulamaq olar.

Bir sıra ölkələrdə keçirilən beynəlxalq festivallarda isə "Çölçü", "Dərs", "Qara bağı", "Hədiyyə" və s. filmlər mükafatlar qazanıb. Bu gün isə milli kinomuzun müraciət etdiyi əsas mövzulardan biri Dağlıq Qarabağ münəqşisidir. Azərbaycanlıların öz yurd-yuvalarından didərgin salınması, ermənilərin Azərbaycan torpaqlarında törətdikləri vəhşiliklər filmlərin əsas süjet xəttini təşkil edir. Müstəqillik dövründə çəkilmiş "Fəryad", "Ümid", "Bız qayıdaçağı", "Xoca" və "Dolu" filmləri mehz bu qəbildəndir.

Kino sənətinə, filmlərimizə maraqlı bu gün de böyükdür. Çünkü hər bir film, yaradılan hər bir ekran əsəri xalqımızın tarixini və mədəniyyətini özündə yaşıdaraq gələcək nəsillərə çatdırır.

Hacıyeva Minarə, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İformasiya Vasitələrinin inkişafına Dövlət Dəstəyi Fonduun keçirdiyi müsabiqəyə təqdim etmək üçün

MDB Parlamentlərarası Assambleyasının nümayəndə heyəti MSK-də olub



Aprelin 10-da Belarus Milli Məclisinin komissiya sədri Valentin Mixneviçin rəhbərlik etdiyi MDB Parlamentlərarası Assambleyasının (MDB PA) nümayəndə heyəti Mərkəzi Seçki Komissiyasında (MSK) olub. AZƏRTAC xəbər verir ki, MSK sədri Məzahir Pənahov qonaqlara prezident seçkilərinə hazırlıq işləri barədə məlumat verib. Bildirib ki, aprelin 11-də 5 min-yon 315 minə yaxın seçici 5641 seçki məntəqəsində səs verəcək. Seçkilər hazırlıq işləri yüksək səviyyədə görüllüb, zəruri şərait yaradılıb. Seçkiləri 50-dən artıq beynəlxalq kütləvi informasiya vəsitiesinin 118 təmsilçisi işləndiracaq. KİV nümayəndələrinə seçki prosesini işləndirməq üçün hər cür şərait yaradılıb. Bundan başqa, 890-dan çox beynəlxalq müşahidəçi və 59 minə yaxın yerli müşahidəçi səsvermənin gedisi izleyəcək. Nümayəndə heyətinin rəhbəri Valentin Mixneviç görülən işləri yüksək qiymətləndirib. O, aprelin 11-də məntəqələrdə səsverme prosesini yaxından izleyəcəkləri bildirib. Nümayəndə heyətinin rəhbəri seçkilərin demokratik standartlara uyğun, şəffaf keçiriləcəyinə inamını ifadə edib.

Dağlıq Qarabağa qanunsuz səfər etmiş yəmənli bloquerin adı öz xahişi əsasında “qara siyahı”ya salınmayıb

Yəmən vətəndaşı, bloker Nada Ahmed Ali Al-Nahdi məktubla müraciət edərək, adının “Azərbaycan Respublikasının işgal edilmiş ərazilərinə qanunsuz səfər etmiş əcnəbilerin siyahısı”na salınmamasını xahiş edib. XİN-dən SİA-ya verilən məlumatda görə, məktubunda N.Al-Nahdi Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövülüyü, suverenliyinə və qanunlarına hörmət etdiyini bildirib.

Ölkəmizdə səfərdə olan Türkiyənin “TRT World” kanalının əməkdaşları Əndryu Hopkins Qaçınların və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsi sədrinin müavini Fuad Hüseynovun müşayiəti ilə Yasamal rayonunda Azərbaycan Texniki Universitetinin ya-taqxanasında məskunlaşan məcburi köçkünlərin həyat şəraiti ilə tanış olublar.

Dövlət Komitəsindən AZƏRTAC-a bildirilər ki, Fuad Hüseynov nümayəndə heyətinə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində uzun illərdir məcburi köçkünlərin vəziyyətində yaşayan soydaşlarımız haqqında ətraflı məlumat verib. Bildirilib ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində Azərbaycan Ermənistanın hərbi təcavüzüne məruz qalıb. Nəticədə torpaqlarımızın 20 faizi - Dağlıq Qarabağ və etrafındakı 7 rayon işğal olunub, bu ərazilərdə etnik təmizləmə siyaseti aparılıb və bir milyondan çox insan qaçqın və məcburi köçkünlərin vəziyyətinə düşüb. Bu baxımdan Ermənistan tərefindən torpaqlarımızın işğali nəticəsində qaçqın və məcburi köçkünlərin düşmüş soydaşlarımızın pozulmuş insan hüquqlarının təmin olunmasına beynəlxalq təşkilatlar tərefindən diqqətin artırılmasının vacibliyi qeyd edilib.

Bildirilib ki, nüfuzlu beynəlxalq qurumların, o cümlədən BMT Təhlükəsizlik Şurasının, ATƏT-in, AŞPA-nın, İƏT-in, Avropa Parlamentinin və digər qurumların Ermənistanın işgalçılıq siyasetini pisləyen, işğalçı qoşunların dərhal və qeyd-sərtsiz işğal olunmuş Azərbaycan torpaqlarından çıxarılmasını tələb edən qərar və qətnamələrinin olmasına baxmayaraq, işğalçı ölkə bunların heç birinə emel etmir.



Qonaqlara Azərbaycan dövlətinin məcburi köçkünlərin problemlərinin həlli istiqamətində gördüyü işlər barədə ətraflı məlumat verilib. Qeyd edilib ki, Azərbaycan dövlətinin bu sahədə əldə etdiyi nailiyyətlər, təcrübə artıq dünyada bir model kimi qəbul olunur və bütün beynəlxalq təşkilatlar tərefindən yüksək qiymətləndirilir.

Məlumat verilib ki, doğma yurduların dan zor gücüne qovulmuş bu insanların bütün problemlərinin həllini Azərbaycan hökuməti öz üzərinə götürüb. Qaçıncların və məcburi köçkünlərin məşğulluq, təhsil, yaşayış, tibbi, sosial təminatı ilə əlaqədar hərəkəfi tədbirlərin həyata keçirilməsi məqsədilə Dövlət Proqramı və ona əlavələr təsdiq edilib. Bütün bunların nəticəsidir ki, Azərbaycan hökuməti tərefindən indiyədək məcburi köçkünlərlər üçün bütün sosial-texniki infrastrukturaya malik 97 yaşayış kompleksi salınıb, 265 min nəfər məcburi köçkünlərin mənzil-məişət şəraiti yaxşılaşdırılır.

Qonaqlar daha sonra Füzuli rayonundan məcburi köçkünlərin Xatırə Adığözəlovanın məskunlaşlığı otaqda olub və ailə ilə səhət ediblər.

Görüşdə Türkiyənin TRT World kanalının əməkdaşı Əndryu Hopkins ətraflı məlumat üçün təşəkkürlerini bildirərək, münaqişənin tezliklə həllini tapşırmağının, məcburi köçkünlərin hüquqlarının bərpasının vacibliyini bildirib. Azərbaycanın qaçqın və məcburi köçkünlərin problemlərinin həlli ilə bağlı gördüyü işlər yüksək qiymətləndirilir. Türkiyənin TRT World kanalı artıq məcburi köçkünlərlə bu görüşündə reportaj yayılmışdır.

sənət sahəsində əldə etdiyi tarixi nailiyyətlər barədə məlumat verilir.

Bundan başqa, məqalədə “Azərbaycan haqqında danışarkən, insanın ağılnı ilk növbədə onun esas təbii servəti olan neft gəlir”, - deyə Azərbaycanın Avropanın enerji təhlükəsizliyindəki mühüm roluna da toxunulur. Qeyd edilir ki, Azərbaycan regionun inkişafında keyfiyyətcə yeni iqtisadi model yaratmaqla, Avropa ilə Asiya arasında siyasi və ticaret əlaqələrini genişləndirmək, Qafqazın nəqliyyat dəhlizini inkişaf etdirmək və genişmiy়aslı layihələr həyata keçirilməklə Xəzər regionunda və Qafqazda böyük əhəmiyyətə malik logistik mərkəzə çevrilir. Bakı-Tbilisi-Ceyhan neft kəməri, Bakı-Tbilisi-Ərzurum qaz kəməri, tərxi İpek Yolunun bir hissəsi olan, 21-ci əsrin layihəsi hesab olunan Bakı-Tbilisi-Qars dəmir yolu xətti Azərbaycanın təşəbbüsü və iştirakı ilə inşa edilib.

Eyni zamanda, bu gün Azərbaycanın fəal iştirakı ilə Cənub Qaz Dəhlizinin əsas komponentləri olan TANAP və TAP layihələrinin də həyata keçirildiyi, Cənub Qaz Dəhlizinin Avropanın enerji təhlükəsizliyinə böyük töhfə verəcəyi diqqətə çatdırılır.

Latin Amerikası Xəbərlər Agentliyində Azərbaycanın gömrük xidməti barədə məqalə dərc edilib

yendə heyəti bu il fevralın 13-14-de Gömrük və Logistika üzrə Selahiyətli İqtisadi Operatorların Beynəlxalq Assosiasiyanın illik assambleyası və konfransına ev sahibliyi edəcək” başlıqlı məqalə dərc olunub.

Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Latin Amerikası və Karib hövzəsi regionunun ən nüfuzlu xəbərlər agentliyinin bu ilin mayında Bakıda keçiriləcək beynəlxalq tədbirlərə bağlı hazırladığı məqale ingilis dilində yayılıb.

Məqalədə vurgulanır ki, Azərbaycan mühüm beynəlxalq tədbirlərin təşkilində böyük təcrübəye malikdir. Azərbaycan son illər gömrükle bağlı bir sıra beynəlxalq tədbirlərə də ev sahibliyi edib. Onlardan biri də bu il mayın 2-dən 4-dək keçiriləcək Gömrük və Logistika üzrə Selahiyətli İqtisadi Operatorların Beynəlxalq Assosiasiyanın illik assambleyası və konfransıdır.

Qeyd edilir ki, tədbirin təşkilatı məsələlərinin həll edilməsi məqsədilə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin nüma-

çağırıslarla uyğun olaraq daim dəyişir. Ölkədə sonuncu dəfə Gömrük Məccəlesi 2011-ci ildə qəbul edilib. Məccələ qabaqcıl təcrübələr və standartlar əsasında, o cümlədən Ümumdünya Gömrük Təşkilatının Kioto Konvensiyası və Avropa İttifaqının gömrük qanunvericiliyinə əsasən hazırlanıb.

Daha sonra məqalədə Azərbaycan Gömrük Xidmətinin bir sıra beynəlxalq və regional təşkilatların üzvü olduğu, o cümlədən Ümumdünya Gömrük Təşkilatı (ÜGT) ilə fəal əməkdaşlıq etdiyi diqqətə çatdırılır. ÜGT-nin üç regional strukturunun - Tədris Mərkəzi, Potensialın Gücləndirilməsi üzrə Avropa Ofisi və Kinoloji Mərkəzin Azərbaycanda yerləşdiyi, həmçinin ÜGT-nin Konteyner və Karqo üzrə Təlim Mərkəzi və Beynəlxalq Gömrük Universitetləri Şəbəkəsinin Regional Ofisinin də Bakıda fəaliyyət göstərdiyi qeyd edilir.

Məqalədə ayrıca olaraq Azərbaycanın tarixi, mədəniyyəti və coğrafiyasına dair geniş bilgi verilir. Vurgulanır ki, Şərqi ənənələri



ilə Qərbin inkişafını özündə ahəngdarlıqla birləşdirən Azərbaycan qədim tarixi, ecazkar təbiətə və zəngin mədəniyyətə malik ölkədir.

“Azərbaycan xalqının 5000 ilə yaxın dövlətçilik tarixi var. Bu ərazi də ilk dövlətlər eramızdan əvvəl IV-III minilliklərdə yaranıb”, - deyə məqalədə müsəlman dünyasında ilk demokratik respublikanın da məhz Azərbaycanda yarandığı vurğulanır. Eləcə də Azərbaycanın elm və təhsil, mədəniyyət və ince-

Həyat tərzimizdə dünyani dəyişən müasir texnologiyaların rolü

XI əsr yeni texnologiyalar və sürətli inkişaf əsridir. Informasiya-kommunikasiya texnologiyalarının cəmiyyətdə tətbiqinin nəticəsi olaraq, dünyada yaradılmış dəyişikliklər həmiyə yaxşı bəllidir. Müasir dünyamızda informasiya cəmiyyətinə yönəlmış yolun artıq başlıq yeyətin gələcəyin istiqamət almazı şübhə doğurmur.

Etiraf edək ki, müasir texnologiyalar sosial inkişaf amilidir və həyatımızı dəyişdirən müasir texnologiyalar hər bir insanın həyatının ayrılmaz hissəsinə çevrilib. Nəcə ki, ötən əsrdə radio və televiziya yaranması ilə hər bir insanın maraq dairesini ehatə etmişdi, bu gün də müasir insan özünün yeniliklərsiz, mobil telefon və internet kimi müasir texnologiyaları həyatımızın ayrılmaz hissəsinə çevrilib. Bəli, hər bir əsr yeniliklər gətirir. Inkişaf və tərəqqi yolu tutduqca, insanın istifadə etdiyi bütün texnologiyalar da müasirleşir və yenilenir. Təbii ki, yeni texnologiyalar insan fəaliyyətinin bütün sferalarını ehatə edir. Bu gün dünya əhalisinin əksəriyyəti hissəsinin virtual dünyadan sakınına چəvrili desək, fikrimizdə yanılmarıq. Informasiya-kommunikasiya texnologiyalarının inkişafı insanların həyatında mühüm rol oynayır. Hesablamalara görə, hazırda dünyada 5 milyarddan çox mobil telefon, iki milyarddan çox internet istifadəçisi var. Bu gün Azərbaycanda da insanların mütləq əksəriyyəti müasir texnologiyalardan istifadə edir. Müasir dövrün insanının 2 heftə ərzində qəbul etdiyi informasiyanın həcmi orta əsrlərdə bir insanın ömrü boyu qəbul etdiyi informasiyanın həcmindən bərabər tutulur. Yaşından asılı olmayaq, hər yaş qrupunda olan insanlar, sanki virtual aləmin əsininə چəvrilib və yaranan geniş imkanlar insanların düşüncə tərzində, iş üsulunda, ünsiyətində və sosial fəaliyyətində böyük dəyişikliklərə səbəb olur. Ekspertlərin fikrincə, narkomaniya, alkoholizm Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən xəstəlik kimi qəbul olunduğu üçün

mobil telefonlardan, sosial şəbəkələrdən, internetdən asılılıq da bir neçə il sonra xəstəlik kimi qəbul olunacaq. Real mənzərə de bunu demiş olur. İnsanın elə gelir ki, mobil telefon yanında olmasa, nəsə heyatında bir dəyişiklik ola bilər.

Nəinki ölkəmizdə, eləcə də, dünyanın istenilən nöqtəsində baş verən ha-



disələri bir neçə saniyə ərzində əldə etmək mümkünənən çevrildiyi zamanda vaxtile üz tütdüyü kinoteatrlar və kitab mağazaları sanki sıradan çıxb. Ruhi qidakımız üçün önemli olan məkanları unutmuşuq. Bu məkanlara yol alsaq da, lazımı seviyyədə istirahətimizi edə bilmirik. İnsan sanki həyatının və həyat terzinin nümayişinə can atır. İstirahət etmək, mənəvi rahatlıq və gündelik yorğunluqdan xilas olmaq əvəzine, şəkillər çəkir paylaşır. İstirahət üçün getdiyimiz yerlərdə hər etdiyimiz canlı sosial şəbəkələrə çatdırılarsa, bu, o demək deyil ki, ruhumuz dincəmir, istirahətimiz yoxdur. İnsan psixoloji cəhətdən rahatlanmasa, xoşbəxt ola bilməz.

Psiyoloqlar belə qənaətdərdir ki, real həyatda üz-üzə, göz-gözə kontakt qura bilməyen insanlar üçün virtual aləmdə ünsiyyət çox rahatdır, çünkü onlar burada öz fantaziya dünyasını yaşıyır. İnsan get-gedə reallıqdan əzaqlaşır. Bu isə, sonradan depressiya, qıcıqlanmalara və aqressiv davranışlara səbəb olur.

Son illərin statistikası sosial şəbəkə istifadəçilərinin sayının dinamik olaraq artmasını göstərir. Vurğulayaq ki, feal istifadəçilərin orta statistik qrupunun yaşı 18-25-dir. Əgər istenilən bir informasiyanı bir neçə saniyə ərzində əldə etmək imkanı yaradırsa,

bəs gün ərzində, nə qədər vaxt itkisi vermiş olur. Ekspertlerin fikrincə, bu günün gənci 10-15 il bundan əvvəlki yaşılarından gün ərizində 2-3 saat az yatmış olur. Bu isə vaxt itkisi ilə yanaşı, yuxusuzluqdan psixoloji gərginliyin yaranmasına səbəb olur. Bütün bunlarla yanaşı, insanlarda mobil telefonlardan istifadədir ki, mikrodalğalı maqnit şüaları insan orqanizmine əldə etdikdən sonra mənfi təsirlər göstərir. Bu təsirlər uşaq və yeniyetmələrə daha böyük zərər verir. Kompyuter və internet asılılığı isə daha böyük fəsadlar törədədir. Internet asılılığı uşaqları ətraf ələmdən, cəmiyyətdən əzələndən əzaqlaşdırır, özüne qapanmanın, depressiya hallarını artırmaqla yanaşı, mənfi xəstəliklərin yaranmasına dəsəbəb olur. Araşdırılara görə, 3-16 yaş arasında olan uşaqlar əgər bir il ərzində hər gün 2-3 dəqiqə mobil telefonla danışarsa, onlarda böyük qüsurlar, problemlər və xəstəliklər əmələ gelir. Bura diqqətin zəifləməsi, baş ağrıları, yaddaşın pozulması, stresse qarşı az davamlılıq, zehni qabiliyyətin azalması, yorğunluq, yuxusuzluq, eşitme sinirinin şışı və sairleri daxildir. Bundan başqa, mütəmadi olaraq, mobil telefonlarla danışan uşaqlarda əllerin əsməsi, ürek, qan-damar və cinsiyət orqanlarının xəstəlikləri müşahidə olunur.

Aparılan tədqiqatlar nəticəsində, məlum olub ki, insan gün ərzində 30 dəqiqədən artıq mobil telefondan istifadə edirək, bu, onda beyin xərcəngi xəstəliyinə tutulma riskini artırır. Mobil telefonların elektromaqnit şüalanması ilə insan orqanizmində qalxanabənzər vezdə xərcəng xəstəliyinin yaranması və inkişafi arasında əlaqə var. Ümumdünya Səhiyyə Təşkilatı isə mobil telefonlarla bağlı elektromaqnit şüalanmasını xərcəngin inkişafının potensial səbəblərindən biri kimi qəbul edib. Mütəxəssislerin fikrincə, müəyyən zaman daxilində mobil telefonların elektromaqnit şüalanması orqanizmə ciddi təsir göstərir.

Nəzakət ƏLƏDDİNQIZİ



Yanvar-mart aylarında ölkəmizə gələn turistlərin sayında 12,6 faiz artım olub

2018-ci ilin ilk üç ayı ərzində ölkəyə gələn əcnəbi vətəndaşların sayı 12,6 faiz artıb. Mədəniyyət və Turizm Nazirliyindən AZERTAC-a bildirilib ki, 2018-ci ilin üç ayı ərzində Azərbaycana 627 min 835 nəfər əcnəbi vətəndaş səfər edib ki, bu da 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə 70 min 207 nəfər və ya 12,6 faiz artım deməkdir. Əcnəbi vətəndaşların 185 min 913 nəfəri yanvar, 166 min 161 nəfəri fevral və 275 min 761 nəfəri isə mart ayı ərzində ölkəmizə gəlib.

Ölkəmizə səyahət edən əcnəbi vətəndaşların sayına görə ənənəvi olaraq Rusiya (171 min 814), Gürcüstan (138 min 909), Iran İslam Respublikası (99 min 158) və Türkiye (72 min 733) ilk dörd yeri bölüşüb. Bununla yanaşı, BƏƏ (29 min 317), Ukrayna (11 min 847) və İraq (11 min 112) vətəndaşları da ölkəmizə gələnlərin sırasında seçilib.

2018-ci ilin ilk üç ayı ilə keçən ilin müvafiq dövrünü müqayisə etdikdə xüsusi artım tempinə görən seçilən ölkələr Gürcüstan (15 min 684), Rusiya (11 min 188), Türkiye (8 min 191), BƏƏ (6 min 931) və Küveyt (5 min 621) olub. Bununla yanaşı, sözügedən müddət ərzində MDB ölkələri və Gürcüstan üzrə 28 min 560 nəfər (9 faiz), Körfəz və Yaxın Şərqi ölkələri üzrə 23 min 22 nəfər (15,9 faiz) və Avropa ölkələri üzrə 8 min 8 nəfər (9,4 faiz) artım müşahidə edilib.

Seçkiləri 51 xarici KİV-dən 118 təmsilçi işləndirəcəq



Azərbaycanda keçirilən prezident seçkilərini 51 xarici KİV-dən 118 təmsilçi işləndirəcəq. Seçki-2018.az saytının məlumatına görə, bu nu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov bildirib. MSK sədri deyib ki, xarici KİV təmsilçilərinin fəaliyyətinə yerli KİV nümayəndələri kimi hərəflə şərait yaradılacaq.

Qanunsuz səfərin fəsadlarından əvvəlcədən məlumatlı olmadığını bildirən N.Al-Nahdi Ermənistan tərefindən işğal olunmuş Azərbaycan ərazilərinə səfərin heç bir halda Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimin təşviqinə xidmet etmədiyini vurğulayıb və işğal olunmuş ərazilərə qanunsuz səfərlə əlaqədar Azərbaycan hökuməti və xalqından üzr istədiyini qeyd edib. Məktubunda o həmçinin, gələcəkdə ölkəmizin işğal altında olan ərazilərinə bu kimi səfərlərdən çəkinəcəyini bildirib. N. Al-Nahdinin müraciəti müvafiq qaydada nəzərdən keçirilib və onun adının "Arzuolunmaz şəxslər siyahısı"na salınmasına dair qərar qəbul edilib.

İlin əvvəlindən əhalinin sayı 13387 nəfər artıb



Ilin əvvəlindən Azərbaycan əhalisinin sayı 13387 nəfər, yaxud 0,1 faiz artaraq martın 1-nə 9911472 nəfərə çatıb. Əhalinin bir kvadratkilometre düşən sayı 114 nəfər olub. Dövlət Statistika Komitəsindən AZERTAC-a bildirilib ki, əhalinin ümumi sayının 52,9 faizi şəhər, 47,1 faizi kənd sahələrinin, 49,9 faizi kişilərin, 50,1 faizi isə qadınların payına düşür. Hazırda hər 1000 kişiye orta hesabla 1004 qadın düşür.

Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərefindən cari ilin yanvar-fevral ayları ərzində ölkədə 23331, yaxud hər gün təxminən 395, saatda isə 16 doğulmuş körpə qeydə alınır və əhalinin hər 1000 nəfərinə bu göstərici 14,7 təşkil edib. Körpələrdən 422-si əkiz, 24-ü üçəm doğulanlardır. Yeni doğulan körpələr arasında qızların xüsusi çökisi 47,3 faiz təşkil edərək hazırda hər 100 doğulan qızın 112 oğlan düşür (bioloji norma 105-107 təşkil edir).

Yanvar-fevral aylarında ölkədə 10500 ölüm halı qeydə alınır. Əhalinin hər 1000 nəfərinə ölenlərin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 7,1-dən 6,6-dək azalıb. Cari ilin iki ayında Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərefindən 8065 nikah və 2383 boşanma halları qeydə alınır və əhalinin hər 1000 nəfərinə düşən nikahların sayı 5,1, boşanmaların sayı isə 1,5 olub. Bu ilin yanvar-fevral ayları ərzində Daxili İşlər Nazirliyi və Dövlət Migrasiya Xidmətinin müvafiq qurumları tərefində daimi yaşamaq üçün Azərbaycana 756 nəfər gələn və 200 nəfər ölkədən gedən qeydə alınaraq, mqrasiya saldosu müsbət 556 nəfər təşkil edib.

11 aprel 2018-ci il

Rəsmi Yerevan niyə narahatdır?

Mübariz Əhmədoğlu: "Dünya erməniliyi Azərbaycanda itirəcəyini Gürcüstanda qazanmaq istəyir"

Siyaşı İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu dünya erməniliyinin ifşası ilə bağlı maraq-doğurucu təhlil aparıb. Qeyd edib ki, ABŞ-in ermənipərəst konqresmenləri Gürcüstanda erməni separatizmini gücləndirmək yolundadırlar.

Cavaxetiya regionu ilə Azərbaycanın Ermənistən tərəfindən işgal olunmuş Dağlıq Qarabağ eyni statuslu görünür

Bele ki, illerdər erməni lobbisinin təsiri altında olan ermənipərəst konqresmenlər Gürcüstanın Cavaxetiya bölgəsini işgal altında olan Dağlıq Qarabağla eyni statusda görürər və bu istiqamətde iş aparırlar. "ABŞ konqresmenləri üçün Gürcüstanın Cavaxetiya regionu ilə Azərbaycanın Ermənistən tərəfindən işgal olunmuş ərazisi olan Dağlıq Qarabağ eyni statuslu görünür"-deyə qeyd edən M.Əhmədoğlu ABŞ konqresmenlərinin bele yanaşmasının yeni olmadığını da diqqətə çatdırıb: "Cavaxetiya mövzusunda verdiyi dəstək bəyanlarının mahiyyətini konqresmenlərin başa düşməməsi inandırıcı deyil".

Beləliklə, politoloq iki məsələyə diqqət çəkib:



1. Gürcüstan ABŞ konqresmenləri arasında izahat işi aparmır.

2. Erməni siyasetçilərinin ABŞ konqresmenlərindən Cavaxetiya ilə Dağlıq Qarabağı bərabərəşdirməsini tələb etməsi faktıdır. Amma rəsmi Tbiliyi bunu da görəməliyə vurur.

Diger tərəfdən, M.Əhmədoğlu Gürcüstanın bu mövzuya diqqət verməməsinin təccübülü olduğunu deyib: "Gürcüstan ritorikada deyil, ciddi şəkilde ərazi bütövlüyü principini dəstekləsə, Azərbaycan da daxil olmaqla, tərəfdəşələrinin sayı bu məsələdə artacaq".

Rəsmi Tbilisi Dağlıq Qarabağın işgali faktını açıq şəkildə bəyan edərsə...

Politoloq hesab edir ki, bu kimi məsələdə Gürcüstan real təbliğat klişesindən istifadə etmeli, Dağlıq Qarabağın, bilavasitə Azərbaycanın tərkib hissəsi olduğunu açıq şəkildə bəyan etməlidir. Mehəz bu kimi reallıq qarşısında işgəlçi Ermənistən, eləcə də, bu işğala dəstək

göstərən ermənipərəst ABŞ konqresmenləri, həmçinin, erməni lobbisinin təsirində olan digər dairələr geriye çəkilməli olacaqlar: "Cavaxetiya Gürcüstanın tərkib hissəsi olduğu kimi, Dağlıq Qarabağ da Azərbaycanın tərkib hissəsidir. Cavaxetiyanı Gürcüstandan, Dağlıq Qarabağı isə Azərbaycandan ayırmak mümkün deyil" təbliğat klişəsindən istifadə etməklə, ABŞ-dakı erməni kokusunu və rəsmi Yerevani çətin vəziyyətə sala bilər.

Erməni ictimai şüurunda Dağlıq Qarabağı itirmək hissi getdikcə güclənir

M.Əhmədoğlunun diqqət çəkdiyi dəha bir məqam erməni cəmiyyətində işgal olunmuş Dağlıq Qarabağı əldə saxlaya bilməmək reallığını dərk edilməyə başlamasıdır. Bu baxımdan, ermənilərin ictimai şüurunda Dağlıq Qarabağı itirmək hissi getdikcə güclənir"-deyə vurğulan Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru hesab edir ki, dünya erməniliyi, erməni lobbisi və bu lobbinin maddi və s. təsiri altında olan dairələr Azərbaycanda itirəcəyini Gürcüstanda qazanmaq istəyir: "Ona görə də rəsmi Yerevan ABŞ konqresindəki erməni kokusuna Cavaxetiyanı Dağlıq Qarabağla, eyniləşdirmək göstərişi verib".

Rövşən NURƏDDİNOĞLU

Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi Nyu-Yorkda qeyd edilib

Amerika Birləşmiş Ştatlarında yaşayan soydaşlarımız Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyini qeyd ediblər. Diasporla İş üzrə Dövlət Komitəsindən AZERTAC-a bildiriblər ki, bayram tədbiri Nyu-Yorkda fəaliyyət göstərən Azərbaycan Amerika Qadın Cəmiyyətinin təşkilatçılığı ilə baş tutub. İki yüzdən çox soydaşımızın iştirak etdiyi tədbirin fəxri qonaqları arasında Azərbaycanın BMT-dəki daimi nümayəndəliyinin rəhbəri səfir Yaşar Əliyev, Brüklən şəhər merinin müavini xanım Lori Luis, Azərbaycandan olan yəhudi icmasının rəhbəri Yaakov Abramov, icmanın feali Pinxas Avşalumov, "Mənim yolum" Uşaq İnkışaf Mərkəzinin rəhbəri Alyona Bədəlova, "Brüklən-Bakı" Dostluq Cəmiyyətinin rəhbəri Marietta Rosenthal və başqaları olub.

Azərbaycan Amerika Qadın Cəmiyyətinin və Nyu-York Azərbaycan Evinin rəhbəri Münəvvər Vahabova Azərbaycan Xalq Cümhuriyyətinin yaranması, mövcud olduğu iki il ərzində qazandığı uğurlar haqqında iştirakçılarla məlumat verib. O, Azərbaycanın dövlətçilik ənənələri haqqında danişaraq ölkəmizin hele 100 il bundan əvvəl müsəlman Şərqində ilk dəfə demokratik dəyərləri nəinki bəyan etdiyini, öz praktik fəaliyyətində onları təmin etdiyini ve bugünkü müasir Azərbaycanın həmin dövlətin varisi olduğunu vurğulayıb. Çıxış edən digər qonaqlar Azərbaycan Xalq Cümhuriyyətinin dövlətçilik tariximizdə mühüm yeri və rolundan danışıblar.

Tədbir bədii programla davam edib. "Mənim yolum" Uşaq İnkışaf Mərkəzinin rəqs ansamblının, Azərbaycandan dəvət olunmuş müğənni Könül Kərimovanın, bəstəkar-ifacı Cabbar Musayevin ifalaları maraqla qarşılıqlı.



RÖVŞƏN
rovsen.rasulov@mail.ru

Avropanı köçKİNlərin "süpürgə davası" - əla düşən növbəti "fürsat"

Avropadakı "siyasi mühacirlər" in uzun illərdir ermənilərin beynəlxalq miqyasda istifadə etdikləri "məzlum və əzabkeş erməni" variantları tam sürətlə tətbiq olunmaqdadır. Lakin onların çox sevdikləri, hətta biət edərək nökerçiliklərində dayandıqları ermənilərin bu variantını tətbiqetmə cəhdləri istənilən nəticəni vermir. Yəni məsələ ondadır ki, ayrı-ayrılıqlı "söyüş layihəsi" zingiltiləri ilə "məzlum və əzabkeş erməni" iniltilərini kokteylləşdirərək, hər iki vəsiyətəni dövlət maraqları əleyhinə qarşı çıxaran avropanı köçKİNlər yığnağının "fəallaşmaları" na növbəti səbəb süpürgəçi qadının iş başında olduğu zaman bir harin yük maşını sürücüsü tərəfindən vurularaq öldürülməsi olub. Söy yox ki, dövlət maraqlarına qarşı bu qədər kinli, bu qədər düşmən mövqedə dayananların köklü məqsədləri bəllidir - yaşıdalıqları Avropa ölkələrində qısa zamanda rəsmi oturum izni almaq...

Bu izni almaq üçün əllerində ciddi faktları olmadığına görə, həmin köçKİNlər müəyyən dairələrin sıfarişlərini öhdəlik olaraq boyunlarına götürürər. Daha doğrusu, onların düşdükləri vəziyyəti öz məqsədləri üçün istifadə edən erməni lobbisi, ya-xud bu lobbinin maliyyəsi ilə fəaliyyət göstərən müxtəlif adda Azərbaycan dövləti əleyhinə işləyən Avropa qurumları onlara müxtəlif fürsətlər tanıylar. Bele olan halda, avropanı köçKİNlər "söyüş layihəsi" zingiltiləri ilə "məzlum və əzabkeş erməni" iniltilərini kokteylləşdirərək, hətta ən kiçik məisət olayını "siyasişdirib", bunu "Azərbaycan xalqın faciəsi" qismində qoyular düşmənlərimizin ovularına. Əlbette, ağlı başında olan, sağlam düşüncəyə malik insanlar belə xainlərin və erməni sevdalılarının məqsədlərinin nədən ibarət olduğunu yaxşı anlayırlar. Hətta həmin qınaqlardan, nəinki nəticələr çıxarıllı, əksinə, daha aqressiv və daha mənəviyyatlı fikir və ifadələr onlara məxsus sosial şəbəkə səhifələrində və videolarında peydə olur. Mehə hərin sürücünün törətdiyi bədbəxt hadisə nəticəsində, həyatını itirmiş yaşı süpürgəçi xanım üzərində başladılan oyunbazählər da bu xüsusbəndir. Ordu-xanlar, məhəmmədlər, turallar, refaeller və daha kimlər-kimlər "anamı maşın vurdur" tipli həyəsiz üz cırmalarla bir tərəfdən erməni əmi-dayılarının, dəgər tərəfdən də buradakı "liderləri"nin dividendlərinə xal toplamaqla məşğuldurlar. Bu, həm də bilirsiniz nəyə bənzəyir? 2016-cı ilin aprel savaşında düşmən güllesine tuş gelmiş şəhidlərimiz üzərində yürüdülən iyrinc Əli Kərimli "siyasetinə". O "siyasetə" ki, mitinqlərinin birinde Gültəkin Hacıbəyliye "Azərbaycan əsgərləri düşmən üzərinə siliq silahlara göndərilir" tipli ifadələri dedirilmişdi və dərhal erməni mediasının səhifələrindəki manşetləri bəzəmişdi. Bu gün də eyni hal təkrarlanır və hətta sabah her hansı bir uşaq "kass-klass" oynarkən, yerə yixilərə, həmin avropanı köçKİNlər asfaltın əyriliyi barədə geniş "siyasi mülahizələri" irəli sürüb bunu dərhal hakimiyətin üzərinə yığaçalar. İndi həmin bu avropanı köçKİNlərin "süpürgə davası" - əla düşən növbəti "fürsat" kimi onlar tərəfindən "dəyərləndirilib" və bir insanın taleyi üzərində min-bir cür hoqqlardan çıxırlar. Əslində isə, ortadakı maraqlarının nədən ibarət olduğu bəribəşdən məlumdur...



Bakı Ali Neft Məktəbi ilə "EY" şirkəti iki istiqamətdə əməkdaşlıq edəcək

Bakı Ali Neft Məktəbi (BANM) ilə "EY" şirkəti arasında əməkdaşlıq haqqında razılılaşma imzalanıb. Sənədi BANM-in rektoru Elmar Qasımov və "EY" şirkətinin Azərbaycan üzrə idarəedici tərəfdəsi İlqar Vəliyev imzalayıblar.

BANM-dən AZERTAC-a bildiriblər ki, E.Qasımov "EY" şirkətinin Azərbaycanda audit, vergi, eməliyyatların müşayiət edilməsi və məsləhət xidmətlərinin göstərilməsi üzrə böyük imicə malik olduğunu söyləyib, ali məktəb ilə şirkət arasında əməkdaşlığı yüksək dəyərləndirib. Qeyd olunub ki, BANM ilə şirkət iki istiqamətdə əməkdaşlıq edəcək. Bunlardan biri tələbələrin şirkətin dayanıqlı inkişaf mövzusunda olan təlimlərinə cəlb edilmələri, digeri isə "EY" şirkəti tərəfindən BANM-in dayanıqlı inkişaf üzrə hesabatının hazırlanmasıdır.

İ.Vəliyev BANM-le əməkdaşlıq etməkdən, tələbələrin şirkət tərəfindən təşkil olunan təlimlərə böyük mərəqə göstərmələrindən məmənunluğunu bildirib. "EY" şirkətinin kadrlar şöbəsi direktorunun müavini Samira Şabanova və baş mütəxəssis Vüsəlle Həsənova tələbələrə təmsil etdikləri qurum və onun karyera proqramı ilə bağlı məlumat verib, CV yazma, səmərəli müsəhibe üsulları barədə təqdimatla çıxış ediblər. Sonra BANM-in IV-V kurs tələbələrinə "EY" şirkətinin nümayəndəsi tərəfindən keçirilən iqlim dəyişikliyi və dayanıqlı inkişaf üzrə üçgünlük seminarın sertifikatları təqdim edilib. Sonda şirkətin əməkdaşları sualları cavablandırıblar.



Elmar Qasımov, BANM Rektoru



Uşaq İnkışaf Mərkəzinin rəhbəri Alyona Bədəlova

Serj Sarkisyan baş nazir olarsa...

Ermənistan ictimaiyyətinin fikirləri bədbindir

Serj Sarkisyanın prezidentlik postunu tərk etməsinin ardınca, Ermənistanın ictimai-siyasi dairələrində onun baş nazir vəzifəsinə təyin olunması ətrafında təhlükətə başlanılib. Baş nazir vəzifəsini müvəqqəti icra edən Karen Karapetyan artıq həmin istiqamətdə müsahibə verərək bildirib ki, onların əsas məqsədlərindən biri S.Sarkisyanı ölkənin birinci şəxsi kimi təqdim etməkdir. Əslində, Ermənistanın parlament idarəciliyinə keçməsi özü-özlüyündə S.Sarkisyanın bütün rıqaqları əlində saxlayacağı anonsunu verirdi. Lakin hazırda ölkədə narazılardan toplumu da fəaliyyət göstərir ki, onlar son 10 illik fəaliyyəti dövrü, S.Sarkisyanın Ermənistanı uğuruma apardığını və məhvə sürüklediyini deyirlər.

"1in.am" saytına həmin mövzuda bir çox ekspertlər açıqlamalar, müsahibələr verərək, Sarkisyanın ölkə və xalq üçün heç bir müsbət iş görmədiyini deyirlər." Misal üçün, Ermənistanın sabiq baş naziri Armen Darbinyana görə, əgər Serj Sarkisyan baş nazır olarsa, cəmiyyət ona öz tələblərini bildirməlidir.

A.Darbinyan, eyni zamanda, prezident idarəciliyinin tərəfdarı olduğunu qeyd edərək, parlament sisteminin Ermənistan üçün optimal olmadığını bildirib.

Darbinyanla yanaşı, Ermənistan ictimaiyyətinin digər sahələrində fəaliyyət göstərən ictimai-siyasi fealları, S.Sarkisyanın yəni formada hakimiyətdə qalmışına ekspertlər də kəskin fikirlərini bildirməkdə davam edirlər.

Lena Nazaryan: "Biz, öz siyasi ideyalarımızın realaşmasına qədər apatiya ilə mübarizəmizi aparmaqda israrlıyız"

Ermənistan parlamentinin "Yelk" fraksiyاسının deputatı Lena Nazaryan isə, artıq inqilabın yetişməsi barədə "Iragir.am" saytına verdiyi müsahibəsində bildirib. O, ölkə ictimaiyyəti tərefindən etirazçı kütlönlərin səsinin eşidiləcəyinə qədər mübarizə aparacaqlarını deyib. "Biz, öz siyasi ideyalarımızın realaşmasına qədər apatiya ilə mübarizəmizi aparmaqda israrlıyız".

Ermeni deputatı yürüsə hazırlaşdıqlarını və "Merjir Serjun" ("Serji devir") vətəndaş təşəbbüsü ilə razılığa gəldiklərini də bildirib və geriye çekilməyəcəklərini vurğulayıb. Nazaryan S.Sarkisyanın baş nazir postuna sahib olacaqına şübhə etmədiyi, ancaq bu siyasetə qarşı barışmaz mövqədə dayanaçaqlarını, mövcud idarəciliklə daha sərt mübarizə aparacaqlarını deyib.



Erməni demograf Artak Markosyan: "Ermənistan yaşlı nəsil həddinə çatıb, təxminən 14-15 faiz..."

Ermənistanın demografi Artak Markosyan isə Serj Sarkisyanın Ermənistan əhalisinin sayının 4 milyona (?!-R.R.) çatdırılacağı, ümumiyyətlə, "Ermənistanın inkişafı strategiyası 2030" pafoslu programı ətrafında verdiyi vədlerinin real olmadığını bildirib. Qeyd edək ki, sözügedən "programda" bir neçə yüz minlik iş yerlərinin açılması, yüksək maaşlar, yoxsulluğun və gənclər arasında işsizliyin aradan qaldırılması kimi utopiyalı fikirlər yer alıb. Erməni demografa görə, S.Sarkisyan bu güne qədər, bir dəfə də olسا, demografik vəziyyət barədə maraqlanmayıb, onun yaxşılaşdırılması istiqamətində iş aparmayıb. A. Markosyan, həmcinin, bildirib ki, ölkədə doğum sayı çox azdır və həkimiyət bu sayı, mexaniki olaraq, artırıbilməz. SİTAT: "Hazırda nikahda 90-ci illərin nəslidir, eger biz 2030-2040-ci illərdə danişırıqsa, həmin vaxt 2000-2010-cu illərdə doğlumuşlar nikah həyatı yaşayacaqlar. Fakt isə budur ki, biz, 2016-ci illə müqayisəde 2017-ci ildeki doğum sayının 7% endiyini görürük. Bir nömrəli faktor isə gənclərin get-gedə nikaha girməkden yayınmasıdır..."

Demograf fikirlərini, həm də belə izah edib ki, Ermənistanda sosial-iqtisadi vəziyyət yaxşı deyil, gənc insanlar çox azdır, məhz doğum sayının 7% azalması da ciddi signaldır: "Öger belə davam edərsə, 2025-ci ildə doğum sayı daha da azalacaq, 50-60-ci illərdə anadan olmuş insanlar pensiya yaşına çatacaqlar, bu isə, yaşlı insanların sayının artması ilə nəticəsini tapacaq və bu hal doğum sayının azalması ilə yanaşı davam edərsə, dörd milyonluq əhali barədə danışmaq real təsir bağışlamaz. 2025-ci ildə de həmin vəziyyət davam edəcəkse, əlbəttə ki, hər şey mənfiyə doğru istiqamət alacaq. Əger mühacirətlərin arası kəsilməzsə, bu da əhalinin sayının azalması ilə nəticələnəcək. Beləliklə, yaşlıların sayı artacaq, doğum sayı isə azalacaq və bizdə disbalans yaranacaq. Ermənistan yaşlı nəsil həddinə çatıb, təxminən 14-15 faiz..."

Erməni demograf bu kimi məsələlərin arxasında, bilavasitə, Serj Sarkisyanın apardığı yanlış sosial-iqtisadi və s. siyasetin dayandığını bildirib. Əger Sarkisyanın baş nazirlik postu təmin olunarsa, Ermənistanı qarşıda daha acı günlər gözlədiniyi əminliklə deyə bilərik.

Rövşən RƏSULOV

Türkiyədə PKK-ya məxsus 6 sığınacaq məhv edilib

Türkiyənin Tunceli bölgəsindəki Pülmür rayonunda PKK terror təşkilatına məxsus 6 sığınacaq məhv edilib. AZERTAC xəber verir ki, sığınacaqlarda terrorçulara məxsus silah və sursat, məsişət atətləri, terrorçuluq məqsədilə istifadə oluna bilən çoxlu sayıda dərələvəzimat aşkar olunub. Şirnakın Cudi dağı bölgəsində aparılan antiterror əməliyyatında isə 4 PKK terrorcusu zərərsizləşdirilib.



Sindi Hayd-Smitin andicması ABS Konqresinin tarixində mühüm hadisə olub

ABŞ Konqresinin Respublikaçılar Partiyasından olan yeni üzvü Sindi Hayd-Smit Mississipi ştatından ilk qadın senator qismində and içib. Hayd-Smit ABŞ Konqresinin yuxarı palatasında 23-cü qadın senatorudur. Bu, həm də Senatda xidmət edən qadınların rekord sayıdır. AZERTAC xəber verir ki, Mississipi ştatının kənd təsərrüfatı və ticaret üzrə komitəsinin başçısı olmuş Hayd-Smit aprelin 1-dən səhhətindəki problemlə bağlı istəfa verən sabiq senator Tad Kokranın vəzifəsinə təyin edilib. S.Hayd-Smit Mississipi ştatından ABŞ Konqresində olan ilk qanunverici qadındır. Onun senator vəzifəsinə tarixi daxil olması, həmçinin Senatda digər tarixi hadisə ilə müşayiət olunub. Belə ki, bazar ertəsi illinoys ştatının temsilçisi, Demokratlar Partiyasının üzvü Temmi Dakuort Konqresin yuxarı palatasında hazırda vəzifədə çalışan və dünyaya uşaq getirmiş ilk qadın senator oldu.



İran xarici ticarətdə dollardan imtina edir



Cari ildən başlayaraq İran xarici ticareti yalnız avro ile aparacaq. İranın Mərkəzi Bankının sədri Veliyullah Seyfi bu barədə açıqlamasında bildirib ki, həyata keçirilən bir sıra işlərdən sonra xarici ticarətdə dollardan imtina edilecek. Onun sözlərinə görə, ABŞ İran iqtisadiyyatını sanksiyalarla zəiflətmək niyyətindədir. İran artıq ABŞ dolları ilə ticareti davam etdirmək niyyətində deyil.

V. Seyfi İranda valyuta bazarında yaranan qeyri-sabit vəziyyətin təqsirkarının da ABŞ olduğunu bildirib. Xatırladaq ki, İranın valyuta bazarında dollar və avronun satış qiyməti kəskin şəkildə bahalaşır.

Üç rayon üzrə müəllim və valideynlərin müraciətləri dinləniləcək

Aprilin 13-də paytaxtin Qaradağ, Yasamal və Səbail rayonları üzrə müəllim və valideynlərin səyyar qəbulu keçiriləcək. Bakı Şəhəri üzrə Təhsil İdarəsində (BŞTİ) AZERTAC-a bildirilər ki, 308 nömrəli məktəbdə (Ünvan: Yeni Yasamal 2-ci massiv, Ə.Thəmədov küçəsi) təşkil olunacaq səyyar qəbul saat 10:00-da başlanacaq. Səyyar qəbulda müəllim və valideynlərin müraciətləri BŞTİ-nin rəhbərliyi və struktur bölmə əməkdaşları tərefindən dinləniləcək, müvafiq təşkilatı və maarifləndirmə tədbirləri görülecek.

"Nar" bölgələrdə LTE şəbəkəsini genişləndirməyə davam edir

Abunəçilərin rahat, kəsintisiz rabitə və internet xidmətlərindən yararlanması məqsədilə "Nar" yeni baza stansiyalarının ölkə ərazisində quraşdırılması prosesini davam etdirir. Aparılmış genişməqyaslı təkmilləşdirmə işləri nəticəsində mobil operator Bakı və Abşeron yarımadası ilə yanaşı, artıq respublikanın digər bölgələrində də 4G (LTE) xidmətini abunəçilərinin istifadəsinə təqdim etdi. Belə ki, ötən il bölgələrdə ilk olaraq Gəncə şəhərində yaşayan abunəçilər mobil internet sürətinin əhəmiyyətli dərəcədə artmasını təmin edən LTE xidmətindən yararlanmaq fürsəti əldə etdilər.



Gəlin birlikdə böyük

Cari ilin ilk üç ayı ərzində mobil operator Bakı şəhəri və Abşeron yarımadası ərazisində 84 yeni LTE stansiyası quraşdırıb, bölgələrdə isə 63 LTE baza stansiyasını istifadəye verib. Gəncə şəhərindən sonra Ağcabədi, Göyçay, Quba, Qusar, Hacıqabul, Cəlilabad, Xaçmaz, Mingəçevir, Oğuz, Saatlı, Salyan, Şabran, Şəki, Şəmkir, Şirvan, Siyəzən, Tovuz və Zaqatala sakinləri də artıq "Nar" LTE şəbəkəsinin üstünlüklərindən faydalanairlar. Bölgələrdəki "Nar" abunəçiləri də mobil operatorun LTE texnologiyası ilə təmin etdiyi 225 Mbit/s çatan sürət sayesinde internet resurslarından daha səmərəli şəkildə istifadə edirlər.

Hazırda genişləndirilmiş "Nar" şəbəkəsi ölkə ərazisinin 93%-ni əhatə edir və 6500-dən artıq baza stansiyası ilə 2 milyondan çox abunəçiye yüksəkkeyfiyyətli xidmet göstərir.

Xatırladaq ki, 2017-ci ilin 2-ci rübündə keçirilmiş mobil rabitə şəbəkələrinin müqayisəli testlərinə əsasən, dinamik inkişaf və şəbəkənin genişləndirilməsi istiqamətində görülmüş işlər sayesində "Nar" şəbəkəsi mobil zəng xidmətlərinin göstərilməsi üzrə ölkədə en yüksək nəticəyə nail olub. Sınaqları test xidmətləri üzrə müstəqil beynəlxalq şirkət olan "P3 Communications" keçmiş və sınaq metodologiyası əhatəli xidmətlər üzrə müştəri təcrübəsinə əsaslanıb.

Mobil operatorun şəbəkəsi və baza stansiyaları haqqında daha ətraflı məlumatı nar.az internet sahifəsindən öyrənmək olar.

"Azərfon" şirkəti ("Nar" ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir müddətə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birine çevrilib. "Nar" ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi ərisinin çağdaş heyatla bağlılığının rəmzi olaraq seçilib. "Nar" ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. Mobil operator şəbəkə keyfiyyətinin davamlı təkmilləşdirilməsi strategiyası çərçivəsində səs keyfiyyətinin nəzərəçarpacaq dərəcədə artımını və səsin təmiz ötürülməsini təmin edən "HD-Voice" (High Definition Voice) xidmətini təqdim edib.

Amerikanın nüfuzlu analitik mərkəzlərindən olan Atlantika Şurası cari ildə gözlənilən beş riski müəyyən-leşdirib. Onların hansı meyarlarla müəyyən edildiyi barədə açıq danışılmır. Lakin məzmunundan görünür ki, müəlliflər başlıca olaraq Qərb dünyasının təhlükəsizliyinin qayğısına qalırlar. Həsab edirlər ki, vurğuladıqları risklər özünü göstərsə, qlobal təhlükəsizliyi təmin etmək çox çətin olacaq. Ekspertlərin diqqətini çəkən məqam ondan ibarətdir ki, proqnoz müəllifləri əsas günahkar kimi Donald Trampı göstərir. Belə təəssürat yaranır ki, dünya üçün 2018-ci ildə əsas təhlükə mənbəyi Vladimir Putinlə yanaşı Donald Trampdır. Məsələnin bu aspekti ayrıca əhəmiyyət kəsb edir. Eyni zamanda, Qərbin müəyyən dairələrinin Avro-Atlantika məkanında integrasiya proseslərinin taleyindən narahatlıq keçirdikləri duyulur. Bu kontekstdə Atlantika Şurasının risk hesab etdiyi beş mühüm faktorun 2018-ci ilin geosiyası mənzərəsinə necə təsir edə biləcəyinin analizi maraqlı görünür.

Beş risk: mərkəzdə Trampdır

İndi dönyanın müxtəlif ölkələrində fəaliyyət göstərən "beyin mərkəzləri" qlobal geosiyası proseslərlə bağlı proqnozlar verirlər. 1961-ci ildə ABŞ-da yaradılmış Atlantika Şurası (Atlantic Council) adlı araşdırma mərkəzi də 2018-ci il üçün özündə risk daşyan bir neçə faktoru açıqlayıb. Onun sədri Frederik Kempe, icraçı direktoru isə Con Hantsmandır. Əsasən beynəlxalq münasibətlərin analizi ve proqnozuna diqqət yetirir. Mərkəzin tədbirlərində siyasi, işgüzar və intellektual dairələrin aparıcı şəxsləri iştirak edirlər. Atlantika Şurası ABŞ-Avropa integrasiyasını təşviq edir. Müxtəlif mənbələrdən maliyyələşir. Qurumun onlarla regional mərkəzi var. Beynəlxalq təhlükəsizlik və qlobal iqtisadi tərəqqi ilə bağlı çoxlu sayıda programları mövcuddur. Atlantika Müqaviləsi Assosiasiyanın üzvüdür. Qərargahı Vaşinqtonda yerləşir.

Atlantika Şurası 2018-ci ildə əsasən beş risk mənbəyinin özünü göstərəcəyini proqnozlaşdırır (bax: The five biggest geopolitical risks for the rest of 2018 / CNBC, 22 mart 2018). Maraqlıdır ki, onlardan dördü Donald Tramp hökuməti ilə əlaqələndirilir. Birincisi D.Trampın Rusiya ilə gizli əlaqələri ilə bağlı aparılan təhqiqatın "gözlənilməz nəticə" vərə bilməsində ifadə olunur. ikinci D.Trampın alüminium və polad sənayesinə qoyduğu yeni vergilərdən qaynaqlanan ticarət müharibəsidir. Üçüncü ABŞ-Şimali Koreya görüşünün Koreya yarımadasında yeniyən müharibə ilə neticələne bilməsile bağlıdır. Dördüncü D.Trampın İranla imzalanan nüvə sazişindən imtina etmə ehtimalının yüksək olmasından qaynaqlanır. Nəhayət, sonuncu risk V.Putinin yenidən prezident seçilməsi ilə meydana çıxıa biliçək gərginliklə əlaqəlidir.

Ayrıca, Atlantika Şurasının sədri Frederik Kempe bəyan edib ki, prezident D.Trampın hakimiyətə gəlməsinin ikinci ili narahatlıqlarla başlayıb. Bu, Vaşinqtonda siyasi gərginliyin artmasından qaynaqlanır. Çünkü dünya hazırda ortada olan çoxlu sayıda



Atlantizm və Tramp: qarşılıdurma kəskinləşir

problemləri həll etməkdə çətinlik çəkərkən dönyanın ən qüdrətli dövlətinin özü siyasi böhrana düşər olur.

Bizcə, Atlantika Şurasının yanaşma məntiqi və proqnozdakı əsas hədəfləri yuxarıda qisaca vurğulanın punktlardan aydınlaşdır. İlk sual belə ola bilər ki, hansı səbəblərdən bu "beyin mərkəzi" D.Trampın dünya üçün risk faktoru olduğu tezisini irəli sürür? Hər bir dövlət başçısının özünəməsus idarəetmə fəlsəfəsi ola bilər. D.Tramp da istisna deyil. Ancaq "beyin mərkəzi" həsab edir ki, D.Trampın idarəetmə üsulunun məzmunu özündə böyük risklər daşıyır. Hətta o dərəcədə ki, 2018-ci ilin beş mümkün riskindən dördü D.Trampın komandası ilə bağlıdır.

Görünür, Atlantika Şurasının bütövlükde ABŞ-Avropa integrasiyasına üstünlük verməsi faktor öz subyektiv rolunu burada oynayır. Bu mənada Şuranın "qlobal miqyasda təhlükəlidir" ifadəsi arxasında "Qərb dünyası üçün təhlükəlidir" fikri dayanır. Həmin "beyin mərkəzi"nin D.Trampın siyaseti ilə bağlı mövqeyi reallıqda Qərbin müəyyən dairələrinin Vaşinqtona təpkisidir. Hiss olunur ki, onlar Atlantika geosiyasi məkanının parçalanma ehtimalından narahatdır. Burada təbii ki, NATO-nun və Al-nin taleyi məsəlesi də önem daşıyır.

Mərkəzin ayrıca ticaret müharibəsinə vurğu etməsi, müəyyən növ məhsullara yüksək verginin qoyması da həmin kontekstdə maraqlı kəsb edir. Məsələ ondan ibarətdir ki, artıq Al-nin böyük dövlətləri Vaşinqtonun vergi siyasetinə lazımı cavab verəcəklərindən bəhs edir, bundan narazı qaldıqlarını açıq bəyan edirlər. Xüsusiə D.Trampın özüne xas tərzdə "avropalılara yüksək vergi qoymam, səslərini kəsərlər", deməsi rezonans doğurub.

**Qlobal düzən və geosiyası fragmentlaşmə:
ziddiyətlər artır**

Atlantika Şurasının risklərində Qərb üçün sağ populizmin təhlükəli olması məqamının ciddi yer aldığı duyulur. Bir sıra analitiklər reallıqda söhbətin sağ populizmdən deyil, əsrlərdir ki, dünyada dominantlıq edən və gizli fəaliyyət göstərən müəyyən siyasi dairələrin yoluna Donald Trampın çıxmاسından getdiyi qənaətindədir. Belə ki, D.Tramp və V.Putin dönyanın idarəolunması fəlsəfəsində dəyişiklik etməyə çalışırlar ki, bu da ənənəvi hakim qüvvələrin məraqlarına uyğun deyil. Hər bir halda, Atlantika Şurasının D.Trampa bağlı yalnız risk kontekstində bəhs etməsi təsadüfi sayıla bilməz.

Beş mümkün riskdə özünü göstərən başqa xüsusiyət dünya üçün Rusiya, Şimali Koreya və İranın təhlükə mənbəyi olmasının vurğulanmasıdır. Bu əzellik, əslində, Qərbin demək olar ki, eksər "beyin mərkəzləri"nin təhlillərində və proqnozlarında özünü göstərir. Hamisində da eyni səbəbler - Rusiyada V.Putinin dünya liderliyi iddiaları, İranda nüvə silahını yaratmaq planlarının mövcudluğu, Şimali Koreyada da antiqərb ruhunda yeni kütləvi qırğıñ silahlarının sıraqdan keçirilməsi göstərilir.

Atlantika Şurası dünya liderliyi məsələsində D.Trampa V.Putini eyni cərgəye qoyur, her ikisini risk mənbəyi kimi təqdim edir. Həmin kontekstdə İranla imzalanan nüvə sazişində ABŞ-in çıxması məsələsi də hallandırılır. Şimali Koreya məsələsində də üstürtlü D.Tramp ittiham olunur. Belə ki, Amerika və Şimali Koreya rəhbərliyinin görüşündən sonra Koreya yarımadasında müharibənin meydana çıxməsindən Vaşinqtonun siyasetinin əsas rol oynayacağı proqnozlaşdırılır.

Analizin bu parçalarını birləşdirsek, belə nəticə alınar ki, əslində, Atlantika Şurası beş riskin hamisində D.Trampın izini axtarır. Bu, ABŞ prezidentinə Atlantika Müqaviləsi Assosiasiyanı tərəfindən bir xəbərdarlıq da ola bilər. Dolayısı ilə burada NATO-nun etirazı da ifadə olunmaqdadır. Onda bu

təndisianın 2018-ci ildə güclənməsi mümkündürmü?

Hazırda Amerika siyasi dairələrində baş verən proseslərin məntiqindən belə görünür ki, həmin ziddiyətlərin dərinleşməsi ehtimalı var. İndi D.Trampın Rusiya ilə gizli əlaqələri ilə bağlı təhqiqatlar yeni miqyas alır. Prezidentin özü ifade verməyə hazır olduğunu bildirib. Bundan başqa, administrasiyanın kadrları dəyişdirilir. Dövlət katibinin istefaya göndərilməsi, müəyyən əhəmiyyətli postlara yeni adamların getirilməsi bunun göstəricilərindən biri kimi qəbul edile bilər. Açıq hiss edilir ki, D.Tramp xarici siyasetdə və təhlükəsizlik məsələsində daha qətiyyətli mövqə tutmağa meyllənir. Bu isə o deməkdir ki, prezidentin geri çəkmək fikri yoxdur - o, nəzərdə tutduğu siyaseti davam etdirəcək.

Bu bağlılıqda bir sıra siyasi liderlərin D.Trampın komandasında onu dinihməyənlərin olmasından bəhs etməsi düşündürür. Belə çıxır ki, hakim elita daxilində dövlət başçısının siyaseti il razılışmayanlar az deyil. Həmin dairələrin Atlantizmə üstünlük verdiyini təxmin etmək mümkündür. Avro-Atlantika məkanında Qərb standartlarına uyğun integrasiyanın reallaşması üçün çalışanlar öz münasibətlərini D.Trampa bildirməkdəirlər.

Bəs bütün bunlar qlobal geosiyası proseslərə necə təsir edə bilər? Çox güman ki, mənfi təsirdən bəhs etməli olacaq. Çünkü onsuz da qlobal miqyasda aktual problemlər çoxdur. Onları konsensus, ədalət və beynəlxalq hüquq normaları çərçivəsində həll etmək mümkündür. Burada isə nəinki Şərqli Qərb arasında, heç Qərbin öz daxilində belə fikir birliliyi müşahide edilmir. Qlobal geosiyasət sanki bir-biri ilə əlaqəsi olmayan və məqsəd fərqliliyi ilə xarakterizə olunan fragmentlərə ayrılır. Bu parçalanma daha böyük itki, ixtilaflar və münaqışlərlə müşayiət oluna bilər.

Müxlif mövqeli KİV-lərin ölkədə sərbəst şəkildə informasiya siyaseti yürütməsinə şərait yaradıldığı halda, müxtəlif bəhanələrlə xərçə siğinib "mühacir" statusu almağa cəhd edənlərin təhqir və söyüslərlə müşahidə edilən fəaliyyətləri qəbul edilməzdirdi. Sosial şəbəkələrin verdiyi imkanlardan, eyni zamanda toxunulmazlıq mühitində olduqlarını zənn edib bundan istifadə edənlər əxlaqdan, mənəviyyatdan kənar fəaliyyətə məşğul olur, ölkənin dəyərlərini, dövlət simvollarını təhqir edirlər. Nəticədə, bu radikallığın müqabili lində xaricdə siğınacaqlarını təmin edir, əcnəbi ağalarının buyruq quluna çevrilərək əmirlərinin müntəzir dayanaraq, Azərbaycan əleyhinə tapşırıqlarını yerinə yetirməklə vəsait əldə edirlər.

Araşdırımlar zamanı məlum olur ki, bundan əvvəl heç bir siyasi fəaliyyətə məşğul olmayan və xaricdə yaşamaq icazəsi alaraq, analoji fəaliyyətə məşğul olanlar sırasında Avropa ölkələrinə cinsi azlıq nümayəndəsi kimi siğınanlar da az deyil. Onlar xaricdə yaşamaqdan ötrü özlerinin və təmsil etdikləri nəsillərin adına xələl getirməkdən bele çəkinmeyənlərdir. Namusunu, qeyrətinin, cinsi mənsubiyətini və orientasiyassını, bir sözlə, əxlaqını, şəxsiyyətini aqalaq altına atıb netice də güzəştərlə, yardımılara, dilənçi payına əvvərlən vəsaitlərə göz dikənlər, hələ bir utanmadan, indi kişilikdən və menlikdən dəm vururlar.

Qanunsuz yollarla, saxta sənədlərlə xarici ölkələrdə cinsi azlıq nümayəndəsi statusu ilə siğınacaq tapanlar arasında, təessüflər olsun, eləleri də var ki, onlar, həqiqətən də cinsi azlıq nümayəndəsi və əxlaqsız həyat tərzi keçirənlər olub. İslami dəyərlərə, milli mənsubiyətə, əxlaq kodeksinə, mental düşüncəmizə zidd şəkildə həyat tərzi keçiren, yaşıdagı əyalətdə rüsvayıcı əməllərinə görə "məşhur" olanlar Avropanın küçələrinə səpələnib və deyəsən, çox münbit şəraitə düşübələr. Bəziləri də Hollandiyada əxlaqsız həyat tərzi keçirməsi üçün tam azad şəraitə qarşılaşıblar və bu "azadlıqlarından" çox məməndurlar. Bu üzənraqlar utanmadan, kişilikdən dəm vurur və hətta kişiliklə əlaqədar ittihamlar da edirlər. Digər tərefdən də, Azərbaycanda azadlığın olmamasından ağız dolusu danışır və öz azadlıqlarını nümunə olaraq təqdim edirlər. Bele üzənraqların, təbii ki, söz-söhbetinə məhəl qoyan yoxdur və onların tərənnüm etdiyi "kişilik" heç kəsə lazımdır.

Savadsızlıq, əxlaqsızlıq, cinsi azlıq nümayəndəsi olmaq məsuliyyətdən azad etmir

Virtual aləmin, sosial şəbəkələrin dırnaqarası qəhrəmanlarından birinə əvvərlən Rəfael Piriyev adlı mühacirin səviyyəsiz videomüraciətləri ikrah hissi doğurmaya bilməz. Əxlaqsız həyat tərzinə, cinsi azlıqlara məxsus rüsvayıcı əməllərinə görə həmkəndliləri tərefdən Bərdədən qovulmuş və saxta sənədlərlə Avropaya qaçmış bu mühacirin kənd adından beş danişmaga cüreti çatmadığı halda, "mənim xalqım" deyə müraciət etməyə nə dərəcədə haqqı ola bilər? Ələlxüs Azərbaycan xalqının əxlaqına, mentalitetinə uyğun olmayan həyat tərzi keçirən bir məisət

Mühacir tərbiyəsizliyi cəzasız qalmamalıdır



pozğununun bu xalqın adından danişmağa ixtiyarı da çatır.

Bərdənin bir kəndinin sakini olmağa layiq olmayan rüsvayıcı şəkildə qovulan, tülük kimi kənddən baş götürüb qaçanın biri, Avropada "xoruz olub", düşüb küçələrə. Harda gəldi videoçəkiliş edib, tərbiyəsizlik nümayiş etdirən bu mühacir siyasi mübarizədən xəberi olmadığı kimi, həddində bilmir. Görünür, dövlət atributlarının, ölkə simvollarının təhqir olunmasının cinayət xarakterli olmasına, qanunsuz əməllər hesab edilməsini dərk etmədiyi üzündən, sadadın və səviyyəsine olmaması səbəbindən, özünü lap azad hiss edir. Amma dərk etmir ki, əməlləri qanunsuzluqdur və qanunvericiliyin, konstitusiyanın müvafiq müddeələri ilə tənzimlənir. Cinsi azlıq nümayəndəsi olması, əxlaqsızlığı, savadsızlığı və səviyyəsizliyi onu bu cavabdehlikdən azad etmir və cinsi orientasiyassını itiridi halda, kişilərdən dəm vurması, o demək deyil ki, qanun qarşısında da özünü haqlı hesab edə biler.

Şərəfsizlərdən mənəvi dəyərləri, milli maraqları gözləmək sadəlövhükdür, onlar cəzalandırılmalıdır

Cinsi orientasiyassını itirmiş və məskunlaşlığı yerdən əxlaqsız həyat tərzinə görə qovulmuş, saxta sənədlərlə siyasi qaçın adı altında Avropaya üz tutmuş mühacir təkcə Rəfael deyil. Piriyevin Məhəmməd Mirzəli kimi dostunun da özü kimi eyni həyat tərzi keçirməsi və eyni aqibətlə Avropada məskunlaşması, artıq ictimaiyyət üçün gizli deyil. Məhz əxlaqsızlığı, savadsızlığı və səviyyəsizliyi səbəbindən Mirzəli də onun kimi eyni şəkildə həyat tərzinə üstünlük verir və Avropanın küçələrində öz çıxın, qanunsuz əməlləri ilə diqqəti cəlb edir. Addımbaşlı əxlaq normalarına siğmayan video-görüntülər hazırlayıb yayılmış. Məhəmməd də dövlət atributlarını, ölkə simvollarını təhqir edir, bununla da, qanunsuzluq hərəkətlərinə rəvac verir. Şərəf və ləyaqətin ne olduğunu dərk etməyən, şe-

rəfsizlik ifadəsini özüne təhqir hesab etməyen biri kimi Mirzəli də özünü Avropada, görünür, çox azad hiss edir və azadlığı anarxiya, xaos və tərbiyəsizlik kimi başa düşür. Lakin anomralı düşüncə və həyat tərzi Rəfael kimi, onu da məsuliyyətdən azad etmir və o da qanunsuz əməllerinə görə qanun qarşısında cavabdehdir. Bir sözlə, məsuliyyətdən boyun qaçırması da mümkün süzdür və cəzalandırılacağına zərrə qəder də şübhəsi olmasın.

Maraqlıdır, Piriyev və Mirzəli kimi üzənraqları özüne dost, əqidə yoldaş, məsləkdaş hesab edən Orduşan Teymurxan və Vidadi İsgəndərli kimi mühacirələr də var ve onlar da əməllərinin qanunsuz olduğunu sanki fərgində deyillər. Halbuki V.İsgəndərli "hüquq müdafiəci", qismində çıxış edir, video-müraciətlərində qanun dili ile danışır. Amma ölkə simvollarının, dövlət atributlarını təhqir etməsi səbəbindən qanunsuz əməllərə yol verdiyini guya ki, anlamır. Qəbrin təhqir olunması barədə tamamilə yanlış və həqiqətdən kənar video-görüntüleri, şayiələri ortaya atıb, atasının adını belə öz şəxsi məqsədləri üçün dövriyyəye buraxan və istifade edən İsgəndərlidən mənəvi dəyərləri, milli maraqları gözlemek, təbii ki, sadəlövhükdür.

Teymurxan da, Mirzəli də, Piriyev də, İsgəndərli də əməllərinə görə qanun qarşısında cavabdehdirler və bərələrdən cəza tedbirleri görüləcəyi şübhəsizdir. Belə davam edərsə, tərbiyəsizliklərinə son qoymazlarsa, etik normalara məhəl qoymadan, mübarizə hesab etdiyi təhqir və söyüslərə davam edərsə, onların müvafiq qurumlar tərefindən ekstradisiyası təşkil edilməli və cinayət məsuliyyətinə cəlb edilmələri üçün ölkəyə gətirilmələri təmin edilməlidir. Heç şübhə yoxdur ki, məskunlaşdıqları ölkələr bu istiqamətdə Azərbaycana öz köməyindən imtina etməyəcək. Deməli, onların qanun qarşısında cavab verməsi, məsuliyyətə cəlb olunmalarında heç bir manə yoxdur və Azərbaycan bunu reallaşdırmaq iqtidarındadır. Lakin bu mühacirələrin ittiham olunmalarına təkcə qanuni nöqtəyi-nəzərdən yanaşmaq kifayət etməz. Xalq və Azərbaycan ictimaiyyəti bu satqınlara öz qiymətini verməli və onlar vətən xaini damğası almalıdır. Ən böyük cəza, məhz xain damğasıdır ki, bu xəyanətkarlar bu cəzəni və bu xain damğasını özləri qazanıblar.


Inam HACIYEV

Almaniyada hərbi helikopter qəzaya uğrayıb, ölü və var

Almaniyanın Bavariya vilayətində hərbi helikopter qəzaya uğrayıb. "Report" "RiA Novosti" yə istinadən xəber verir ki, hadisə Xasfurt aerodromunda qeydə alınıb. Helikopter yanacaq doldurmaq üçün aerodroma enib və qalxarkən ərazidəki dispetçer məntəqəsinə çırplıb. Qəza nəticəsində aerodromun 60 yaşlı əməkdaşı ciddi zədə alıb. O, xəstəxanaya çatdırılısa da, vəfat edib. Hadisə dövlətə bir neçə milyon avro ziyan vurub. Qəzanın başverme səbəbi araşdırılır.

BMT: Bu il Suriyada 700 min insan evlərini tərk etmək məcburiyyətində qalıb

BMT-nin Suriyadakı humanitar koordinatoru Əli Əli-Zaatari Suriyadakı vəziyyətlə bağlı narahatlığını ifadə edib. "Report"un "RiA Novosti" yə istinadən verdiyi xəbərə görə, ilin əvvəlindən 700 min insan öz evini tərk etmək məcburiyyətində qalıb. Onun sözlərinə görə, hərbi əməliyyatlar başlayandan bu günə qədər ölkədən 5,6 milyondan çox insan qaçıb, daha 6,5 milyonu isə evlərini tərk edərək ölkənin digər ərazilərində yaşamağa məcbur olub.



Başlarda meydan havası, Sürür vəzifə davası!

Tahmasib Novruzov

Həyat mübarizələr fonunda maraqlı olur. Bizdən əvvəl çox dəhilər bunu deyib və biz də, sadəcə, təkrar etmir ki, bacaran da, bacarmayan da düşüb ortalığa "mən mübarizə aparıram" deyib də demokratianın imkanlarından yararlanıb, nə bilir eləsin. Dərd odur ki, beş-on nəfərlik balaca bir firmarı idarə etmək qabiliyyəti olmayan kəslər də, bəzən prezidentlik, hakimiyyət eşqinə düşür və başlayırlar ona-buna şər-böhtən deməyə. Bunu da bağlayırlar dəhilərin söylədiyi həmin fikirlə ki, mübarizə aparıram!

Vallah, adamın belələrinə yazığı gelir. Lap ele bir-iki gün önce, cəmiyyətin beş-on nəfərlik muzdülu dəstə üzvünümeye meydana yığıb, qarşılında əsib-coşan siyaset delləlləri kimi. Men mitinqdə yox idim, zaten, olamadım da. Çünkü belə-bele ənəsibəşələrinin boğazcılmalarına itirməyə nə vaxtim var, nə də həvəsim. Amma mitinqdən dərhal sonra youtube internet şəbəkəsində yerləşdirildikləri göründülərə vaxt elədim ki, görüm, bunların içinde bir ağılli söz deyən var, ya yox. Baxdım ki, yox, dadaş, bunları hamisə boğazdan yuxarı, kitablardan əzberlənmiş, bir az da 1988-1991-ci illərin azadlıq mübarizəsindən əğurlanmış söz yığını ilə camaata özlərini sırimaşa çalışırlar. Şərböhtən və qarayaxmalarla dolu bu "nitq"lərə qulaq asdırca, bir onu yeqin elədim ki, bu adamlar hələ de 1988-in meydan hərəkatının ab-havasından qurtula bilməyiblər. Məsələn, Əli Kərimli deyilən bir zət bar-bar bağırı ki, ay dadi-bidad, qoymayı, Azərbaycanın var-dövlətinin hamisi talan edilib, xarici banklarda yerləşdirilir. Özü də, söhbət nə az, nə çox, neçə yüz milyardlardan gedir (Dəlinə ağıl ver, xudaya!). Əvvəla, yüz milyardlarla vəsaitin qazanılması üçün indiki halda, Azərbaycana neçə onillər gərkdir. O da, o zaman məmkün olar ki, ölkədə həyata keçirilən bütün sosial, mədəni, idman, abadlıq və digər layihələr dayandırılsın, ölkə yerindəcə saysın, heç bir inkişaf olmasın. Yəni Hacı Qara pulları yığıb, heç kimə bir manat da xərcəlmədiyi kimi, ölkəni idarə edən, gəlirləri yığıb sandığa (yəni banka), otursun üstündə. Amma belə deyil. Bu ölkənin ele bir sahəsi yoxdu ki, son 15 ildə on-on iki dəfə inkişaf etməsin. Hələ bununla bərabər, gələcək üçün ehtiyat fonduna da nə qədər vəsait qoyulub. Belə olan suretdə, bu ölkənin gəliri nə qədər imiş ki, bu qədər ölkənin inkişafına xərclənməsinə rəgmən, hələ neçə yüz milyard da əğurlanıb?

Sonra Müsəvət başqanı Arif Hacılı götürür mikrofonu. Nə desə yaxşıdı? Deyir ki, bizim hakimiyyətimiz dövründə Qarabağın yarısın (?)... alımdıq, amma bu hakimiyyət beş rayonu ermənilər "peşkəş" eləyib! Oxucum meni qınamasın, vallah, ya bu adamlar dəlid, ya da Qərbədən alıqları pulların havası bunların başlarını xarab edib. Unudublar ki, o dövrün milyonlarla şahidi hələ ki, həyatdadı və hər şeyi də görüb, şahid olublar. Ona görə hamının bildiklərini deyib, vaxt almaq istəmirdəm. Əksəriyyətin bilmədiyi bir-iki məsələyə isə toxunmasam, olmaz. Əvvəla, uğurlu Ağdərə əməliyyatından danışan Arif Hacılı niyə unudur ki, bu əməliyyat o zamankı Sovet Ordusunu Zaqafqaziya dairesi ilə eks-prezident Ayaz Mütəllibovun əlde etdiyi bir razılaşmanın nəticəsi idi? Detallara toxunmuram, sadəcə xatırladıram ki, Azərbaycanın qəhrəman oğulları ona görə şücaət göstərə bildilər və böyük bir ərazini azad edə bildilər ki, həmin dövrədə rus ordusu bitəref qaldı, əməliyyatlara müdaxilə etmədi. O zaman hakimiyyətdə başqa, seirişəli bir qüvvə olsayıdı, bütövlükdə, Qarabağ azad olundı... Elə ki, rus ordusunun verdiyi vaxt bitdi, nələr baş verdi. Konkret olaraq, A.Hacılının da iştirakı, 1992-ci ilin 21 dekabrında Tərterdə nə baş verdi? Xankəndiyə bayraq sancmaq planı ilə hazırlanmış əməliyyat niyə iflasa uğradı? Bəlkə bu da indiki hakimiyyətin günahı idi? Məsələləre üzden getdi toxundum. Ona görə ki, bəzi olaylar təkcə o zamankı hakimiyyətin bacarıqlılığını ifşa etmir, həm də bizi sevməyənlərin əline imkan verir ki, düşmənərimizi haqlı çıxarsın... Nə isə... Danışanda, elə danişin ki, "köhnə kişilər"in ilklərini oynatmayı. Siyasi oyunlarınızı oynayın, başınızda ötən əsrin 88-in meydan havası ilə vəzifə davanzı sürün, gic qərblilərdən pulları alıb yeyin, amma ədalət deyilən bir şey var ki, onu unutmayın. Yoxsa, hələ bu harasıdır?..

11 aprel 2018-ci il

"REAL" hərəkatının partiyaya çevriləməsi Əli Kərimlini təlaşlaşdırır

AXCP sədri "Milli Şura"nın gizli toplantılarında əsəbini cilovlaya bilməyib

"REAL" hərəkatının sosial şəbəkə üzərindən qurultay keçirərək, partiyaya çevriləməsi müxalifətin dağıdıcı cinahında yer alan "Milli Şura" rəhbərliyini təlaşlaşdırır. Xüsusilə, AXCP sədri Əli Kərimli əsəblərini cilovlaya bilməyərək, "Milli Şura"nın qapalı toplantılarını çağırıb və qurumun sözə sədri Cəmil Həsənli, eləcə də "koordinasiya şurası" ilə birgə "REAL"-a qarşı sonrakı addımların necə atılması etrafında planlarını müzakirə edib. Ə.Kərimliyə yaxınlığı ilə seçilən və bəlli sabəblərə görə, adının açıqlanmasını istəməyən cəbhəçi mənbənin bildirdiyinə görə, "Milli Şura"nın hələ mart ayında Müsavat partiyasına, "REAL"-a, həmçinin, bir sira siyasıləşmiş QHT-lərə, birgə mitinq keçirmək çağırışından sonra, məhz "REAL" hərəkatının həmin çağırışı rədd etməsi onun İlqar Məmmədovun sədri olduğunu siyasi quruma qarşı antipatiyasını daha da artırılmış oldu.

AXCP sədri artıq öz qarşısında onu siyasi cəhətdən məhv edəcək rəqib kimi görməkdədir

Üstəlik, "REAL"-in rəhbərliyində yer alan Natiq Cəfərlinin, Azər Qasımlının "Milli Şura"nın Müsavat partiyası və s. müxalif qurumlarla, o cümlədən, radikal dindarlarla birgə keçirdiyi mitinqləri sosial şəbəkələrde və mətbuatda sərt şəkildə təqdim etmələri ortada olan gərginliyi daha da artırmış oldu. Bu baxımdan, "REAL"-in partiyaya çevriləməsi, belə qənaətə gəlməye zəmin yaradır ki, AXCP sədri artıq öz qarşısında onu siyasi cəhətdən məhv edəcək rəqib kimi görməkdədir.

Rövşən RƏSULOV

Nardaran qəsəbə sakinlərindən xeyli sayıda silah-sursat götürülüb

Nardaran qəsəbə sakinlərindən xeyli sayıda silah-sursat götürülüb. Bu haqda SİA-ya Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Məlumatda bildirilir ki, Sabunçu Rayon Polis İdarəsi 42-ci Polis Bölmesinə Nardaran qəsəbə sakini Əminağa Babayevdə odlu silah-sursat olması barədə eməliyyat məlumatı daxil olub.



Bölme əməkdaşlarının həyata keçirdikləri təxirəsə-linməz eməliyyat-axtarış tədbiri nəticəsində həmin şəxs saxlanılıb. Ə.Babayev ifadəsində silahı yaşadığı evin həyətindəki su quyuşunda gizlətdiyini bildirib. Qeyd edilən ünvana hal şahidlerinin iştirakı ilə baxış keçirilən zaman, 12 metr dərinliyində olan quydan bir ədəd sandıqçasında 20 ədəd patron olan "Kalaşnikov" markalı avtomat aşkar olunaraq götürülüb.

42-ci Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri növbəti eməliyyat nəticəsində qanunsuz odlu silah-sursat saxlamaqdə şübhəli bilinən daha bir nəfər saxlanılıb. Həyata keçirilən eməliyyat-axtarış tədbiri nəticəsində Nardaran qəsəbə sakını, əvvəller mehkum olmuş Fərəreddin Hacıyev tutularaq bölməyə getirilib. Onun qəsəbə ərazisində yerləşən evinin həyətine baxış zamanı torpağa basdırılan bir ədəd "Karabin" markalı yivli tüfəng, bir ədəd "Makarov" markalı tapança, iki ədəd F-1 əl qumbarası və alışqanı, bir ədəd "AK 74" avtomatına məxsus süngü bıçağı, həmçinin 65 ədəd müxtəlif növ patron aşkar olunaraq götürülüb. Qeyd edilən faktlarla bağlı 42-ci Polis Bölmesində toplanan material araşdırılması üçün Sabunçu Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib.

Tenderə dəvət

"AZƏRBAYCAN METROLOGIYA İNSTİTUTU" PUBLİK HÜQUQI ŞƏXS AÇIQ TENDERƏ DƏVƏT EDİR:

Tender 1 lot üzrə keçirilir::

Lot 1 - Abadlıq və təmir işlərin görülməsi

Tender iştirakçılara təklif edilir ki, öz tender təkliflərini möhürlənmiş, imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər. Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlarına malik olmalıdır. Tenderə iştirak etmək istəyənlər lot üzrə aşağıdakı məbləğdə iştirak haqqını göstərilən hesaba köçürükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Bakı şəhəri, Nərimanov rayonu, E. İsaqzadə qəsəbəsi, 7-ci köndələn (Əlaqələndirici şəxs : Rzaquliyeva Şəhla, telefon : 514 96 05 (110) ünvanından ala bilərlər.

Iştirak haqqı

Lot 1 - 100 manat

Hesab: AZ93AZRT38060019440027577001

VÖEN 1403750111

Bank: "Azər Türk Bank" ASC

Kodu: 507699

VÖEN: 9900006111

M/H: AZ02NABZ0135010000000022944

S.W.I.F.T: AZRTAZ22

Iştirak haqqı heç bir halda geri qaytarılmır.

Iddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

1. Tenderde iştirak etmək üçün yazılı müraciət;
2. Tenderde iştirak haqqının ödənilməsi barədə bank sənədi;
3. Tender təklifi (zərflərin açıldığı tarixdən sonra en azı 30 bank günü qüvvədə olmalıdır);
4. Tender təklifi dəyərinin 1% -i həcmində bank terminatı (zərflərin açıldığı tarixdən sonra en azı 60 bank günü qüvvədə olmalıdır);
5. Azərbaycan Respublikasında vergilər və digər icbari ödənişlərə dair yerinə yetirilən vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış;
6. İddiaçının son bir ildəki fealiyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;
7. İddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;
8. İddiaçının tam adı hüquqi statusu, nizamnaməsi qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
9. İddiaçilar müvafiq mallar üzrə mənşə və uyğunluq sertifikatları;
10. Digər sənədlər.

Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsl və surəti) tərtib olunmalıdır (xarici dildə olan tender təklifləri Azərbaycan dilinə tərcümə olunmalıdır).

Tender proseduru «Dövlət satınalma haqqında» qanuna uyğun keçiriləcəkdir.

Iddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank terminatı istisna olmaqla) 2018-05-12 11:00 tarixinə qədər, tender təklifi və bank terminatını isə möhürlənmiş ikiqat zərfdə 2018-08-20 12:00 qədər Bakı şəhəri Nərimanov rayonu, E. İsaqzadə qəsəbəsi, 7-ci köndələn ünvanına təqdim etməlidirlər.

Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmışdan geri qaytarılacaqdır.

Iddiaçılardan təklifləri 2018-05-21 14:00 tarixinde Bakı şəhəri, Nərimanov rayonu, Nərimanov rayonu, E. İsaqzadə qəsəbəsi, 7-ci köndələn ünvanında açılıcaqdır.

Iddiaçılardan səlahiyyəti nümayəndələri iştirak edə bilərlər.

TENDER KOMİSSİYASI

Külli miqdarda narkotik dövriyyədən çıxarılb

Daxili işlər orqanları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə mübarizə və kultivasiya yol ilə yetişdirilən narkotik tərkibli bitkilerin aşkar edilməsi istiqamətində tədbirlər davam etdirilir. DİN-dən SİA-ya verilən məlumatə görə, aprelin 9-da bu istiqamətdə keçirilmiş tədbirlər nəticəsində 4 kiloqrama yaxın narkotik vasite, həcmiñin xeyli sayıda çətəne kolları polis əməkdaşları tərəfindən aşkar edilərək götürülüb.

Belə ki, Xəzər Rayon Polis İdarəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri eməliyyat-axtarış tədbirləri nəticəsində Binə qəsəbəsindəki evlərin birində çəkisi 525 qram olan marijuana aşkar edilərək götürülüb. Yevlax Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri eməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakını Natiq Bəşirovdan 11,55 qram, evindən isə əlavə olaraq çəkisi 3 kiloqram 150 qram marijuana aşkar edilərək götürülüb. Daxil olmuş məlumatlar əsasında keçirilmiş eməliyyat-axtarış tədbirləri ilə Xəzər Rayon Polis İdarəsinin əməkdaşları Mərdəkan qəsəbə sakını Sahib Əliyevə məxsus həyətyanı sahədən kultivasiya yolu ilə yetişdirilmiş 230 ədəd, Neftçala Rayon Polis Şöbəsinin əməkdaşları Mirzəqurbanlı kənd sakını Faiq Yusifova məxsus həyətyanı sahədən 91 ədəd, Kür çayının sahilindən isə 224 ədəd narkotik tərkibli çətəne kolu aşkar edilərək götürülüb. Saxlanılan şəxslər götürülmüş maddi sübutlarla birgə istintaqa təhvil veriliblər. Faktlarla bağlı araşdırılmalar aparılır.



DEMOKRATİYA VƏ SEÇKİ HÜQUQU

Tarixi təcrübə göstərir ki, hər bir dövlətin müttəqqi inkişafı müxtəlif səbəblərlə yanaşı, həm də demokratik seçkilərdən asılıdır. Seçkilər idarəetmənin mərkəzi institutu, insanların cəmiyyətin siyasi-ictimai həyatında iştirakının ən kütləvi formasıdır. Xalq dövlətin idarə edilməsində iştirak hüquqlarını, əsas etibarılə seçkiler vasitəsilə reallaşdırır və bu zaman hakimiyyət də idarəedilənlərin razılığı ilə legitimliyini təmin edir.

Bu razılığı hökumetin selahiyətinə çevirənənən başlıca mexanizm isə, ilk növbədə, azad, ədalətli və obyektiv seçkilərin təşkilidir. Demokratik seçkilərin əsas şərti hesabat vermək məsuliyyətindən eləvə, həm də aşkarlıq, şəffaflıq və obyekтивlikdir. Seçkilərin bu meyarlar əsasında keçirilmesi siyasi mədəniyyətin, hüquq düşüncəsi və mədəniyyətinin formalaşması, xalqın ümumi iradəsinin milli maraqalar ətrafında birleşdirilməsi kimi çox mühüm amillərə meydan açır. Azərbaycan xalqı da öten esrin sonlarına doğru dövlət müstəqilliyyinə qovuşduğundan sonra hüquqi, demokratik və dünyəvi inkişaf kursunu seçmiş, dünyanın sivil toplumu olaraq güvəndiyi, öz taleyini etibar etdiyi legitim siyasi hakimiyyəti məhz demokratik, azad və şəffaf seçkilər yolu ilə - müstəqil, azad iradə əsasında seçmək əzmini nümayiş etdirmişdir. 1991-ci ilin 18 oktyabrında qəbul olunmuş "Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya Akti"nda xalqın azad və demokratik seçki yolu ilə hakimiyyəti formalasdırmaq hüququ bütün dünyaya bəyan olunmuşdur.

Dövlət idarəciliyinin demokratiya forması zamanı bütün güc və səlahiyyət, bilavasitə xalqa və onların nümayəndələrinə aiddir. Demokratiya qərarların qəbulu prosesində bütün vətəndaşların iştirakı deməkdir. Demokratik sistemdə insanların seçki və ifadə azadlıqları var. Demokratiyada hər kəs üçün bərabər səviyyədə hüquq və məsuliyyət mövcuddur. Dövlət vətəndaşlar tərəfindən seçilmiş seçici nümayəndəsi olan və hökuməti təşkil edən insanlar qrupu vasitesi ilə idarə olunur. Ümumxalq suverenlik prinsipi "dövlət hakimiyyətinin menbəyi xalqdır" demekdir. Xalq öz hakimiyyətini nümayəndəlik və ya birbaşa formada həyata keçirir. Xalqın iştirak formasına əsasən, birbaşa və nümayəndəli demokratiya mövcuddur. Nümayəndəli demokratiya sistemi prinsiplərə və ya illər ərzində formalaşmış əhəmiyyətli ideya dəyərlərinə əsaslanır. Seçilən nümayəndələr qanunvericilik vasitəsi ilə ölkəni idarə edirlər. Hökumət xalq qarşısında hesabat verir, bu da, o deməkdir ki, onlar seçiciləri qarşısında məsuliyyət daşıyır. Nümayəndəli demokratiya birbaşa demokratiyadan fərqlənir. Birbaşa demokratiyada vətəndaşlar, nümayəndələr olmadan birbaşa qərar qəbul edirlər. Bu forma, sadəcə, ən xırda dövlət vahidlərində istifadə olunur. Müvafiq olaraq, heç bir müasir demokratik sistem birbaşa demokratiya prinsiplerine əsaslanır, lakin müəyyən

re bilər. Ən çox səs toplamış nami-zəd qalib sayılır. Proporsional seçsistema zamanı isə partiyalar nami-zədlərin ümumi siyahılarını hazırlayırlar. Hər bir seçici öz səsini onur üçün qəbul olunan partiyanın xeyrinə verir. Qanunvericiliklə müəyyən olunan faiz baryerini keçən partiyatoplanan səslerin ümumi sayına uyğun olaraq seçilən orqanda müvafiq yerləri tutur. Qarışq sistem majoritar və proporsional sistemləri birləşdirir. Seçilən organın bir hissəsi proporsional, digər hissəsi isə majorita qaydada təşkil olunur. Seçkilər əhalinin hakimiyyət nümayəndələrinin seçdiyi demokratik idarəetmənin mərkəzi mexanizmidir, nümayəndələr isə xalq qarşısında cavabdehdirlər. Seçkilər, adətən, vətəndaşın siyasi proseslərdə iştirak üçün müraciət etdiyi ən vacib tədbir kimi dəyrənləndirilir. Demokratik cəmiyyətdə hər bir səlahiyyətli seçicinin səsvermə hüququ var, lakin onlardan bəziləri bu hüquqdan istifadə etməməyən seçilir. Demokratiya azad və ədalətliliklərə, lakin seçkilərsiz mövcud ola bilməz. Azad və ədalətliliklərə, lakin seçkilərə, lakin bərabərliyinin təmin olunması deməkdir, çünki hər bir seçicinin, sadəcə, bir səs hüququ var. Buna görə də səsvermə hər kəsə fərdi şans verir. Cəmiyyət və dövlət quruluşu haqqında vahid baxışa malik olan vətəndaşların əsas qanununa müvafiq olaraq qeydiyyatdan keçmiş birliyinə siyasi partiya deyilir.

mənada, onun bəzi elementlərinin əhatə edir. Referendumlar, Ümum-xalq sorğusu (Plebisit), beynəlxalq qanunvericilik təşəbbüsü və s. bir-başa demokratiya instituna nümunədir.

Qanunvericilik hakimiyyətini parlament, icra hakimiyyetini - hökumət, məhkəmə hakimiyyətini Konstitusiya Məhkəməsi ve ümumi məhkəmələr həyata keçirir. Prezidentə konstitusiya, insan və azadlığın təminatı rolu verilib. Prezident dövlət hakimiyyətləri arasında arbitr vəsifəsini daşıyır. Prezident dövlətin rəhbəri və hərbi qüvvələrin ali baş komandanıdır. O konstitusiyaya əsasən, dövlətin xarici və daxili siyasetini aparır və həyata keçirir, ölkə birliyini və dövlət orqanlarının fəaliyyətini təmin edir. Prezident xarici münasibətlərdə ölkənin ali nümayəndəsidir. Paramenti qanunvericilik hakimiyyətini həyata keçirən, hökumətin işinə nəzarət edən ölkənin nümayəndəli orqanıdır. Hökumət öz fəaliyyətini nazirliklər və onların idare sahəsinə daxil olan dövlət qurumlarının vasitəsi ilə həyata keçirir. O öz səlahiyyətlərini həyata keçirərkən, parlamentin etimad etdiyi hökumət programını rəhbər tutur. Hökumət baş nazir və nazirlərdən təşkil olunur. Məhkəmə hakimiyyəti konstitusuya nəzarəti və ədalet vasitəsi ilə icra olunur. Konstitusiya

vi olan xüsusiyyətlərdən biri də ölkədə iki və daha artıq siyasi partiyanın mövcud olmasıdır. Belə olan halda, vətəndaşa imkan verilir ki, ayrı-ayrı partiyaların proqramları ilə tanış olsun və hansı partiyadan proqrammı, düşünürse ki, ölkənin inkişafını təmin edəcək, o partiyadan xeyrinə də seçim etsin. Siyasi partiyanın proqramı partiyadan baxışlarını və mövcud problemlərin həlli yollarını əhatə edir. Azərbaycanda gün ərzində aparılan seçki kampaniyası zamanı, hər bir vətəndaşa imkan yaradılır ki, media və seçki təbliğat materialları vasitəsi ilə seçimlərdə iştirak edən siyasi partiyaların seçkiqabağı proqramları ilə tanış olsun və yalnız bundan sonra məlumatlaşdırılmış seçim etsin. Seçicilərin məlumatlaşdırılması məqsədi ilə partiyalar seçkiqabağı təbliğat aparırlar və bu məqsədlə seçkiqabağı görüşlər, ictimai debatlar və diskussiyalar və manifestasiyalar aparırlar. Müxalif partiyadan vəzifəsi hakimiyət tədbirlərinin analizi və tənqidi, hakim partiyaya və cəmiyyətə alternativ ideyaların təqdim olunmasından ibarətdir.

Məhkəməsi bu və ya digər normani konstitusiyaya zidd olaraq elan edə bilər.

Dünyada bir neçə seçki sistemi mövcuddur. Bunlar arasında ən çox yayılmış majoritar, proporsional və qarışq seçki sistemləridir. Majoritar seçki sisteminde ölkə təxminen bərabər ölçülü seçki dairələrinə bölünür. Seçici bülletende sadalanan namizədlərdən yalnız birinə səs verə bilər. Ən çox səs toplamış namizəd qalib sayılır. Proporsional seçki sistemi zamanı isə partiyalar namizədlərin ümumi siyahılarını hazırlayırlar. Hər bir seçici öz səsini onun üçün qəbul olunan partiyadan xeyrinə verir. Qanunvericiliklə müəyyən olunan faiz baryerini keçən partiya toplanan seslerin ümumi sayına uyğun olaraq seçilən orqanda müvafiq yerləri tutur. Qarışq sistem majoritar və proporsional sistemləri birləşdirir. Seçilən orqanın bir hissəsi proporsional, digər hissəsi isə majoritar qaydada təşkil olunur. Seçkiler ehalinin hakimiyyət nümayəndələrini seçdiyi demokratik idarəetmənin mərkəzi mexanizmidir, nümayəndələr isə xalq qarşısında cavabdehdirlər. Seçkiler, adətən, vətəndaşın siyasi proseslərde iştirak üçün müraciət etdiyi ən vacib tədbir kimi dəyərləndirilir. Demokratik cəmiyyətdə hər bir selahiyətli seçcisinin səsvermə hüquq var, lakin onlardan bəziləri bu hüquqdan istifadə etməməyi seçilir. Demokratiya azad və ədalətli seçkilərsiz mövcud ola bilməz. Azad və ədalətli keçirilmiş seçimlər hər kəsin bərabərliyinin təmin olunması deməkdir, cünki hər bir seçici Demokratik hesab olunması və əhalinin etibarını qazanması üçün, seçkiler müəyyən şərtlərə cavab verməlidir. Onlardan dördü ən vacibidir: 1. Seçici siyasi partiyalar və namizədlər arasından real seçim etməyi bacarmalıdır. Prosesde, sadəcə, bir dominant partiya iştirak edən zaman debatlar və fərqli ideyaların mübadilesi baş vermir, ayrı-ayrı subyektlər arasında rəqabət tendensiyası da olmur. Belə olan halda, seçilən partiyanın əsası olmur ki, xalq qulaq assın, çünkü xalqın başqa seçimi yoxdur. 2. Seçkildə iştirak edən subyektlər üçün kampanya aparmaq imkanı təmin olunmalıdır, bu da, o deməkdir ki, onlar seçkiqabağı görüşlər keçirməyi və seçicilərlə ünsiyyət yaratmağı bacarmalıdır. Əgər partiyalara və namizədlərə danişmağa imkan verilməzse, yeni ideya və yanaşmalar seçicilərə məlum olmayacağından əməl olmayıacaq. Bu qaydalar bütün iştirakçılar üçün məlum, əlcətan və məqbul olmalıdır. Bu qaydaların inzibatiyini həyata keçirən təşkilatçılıq etibarlı olmalıdır. Məhkəmə bu qaydalar pozluduqda, onların bərpa olunmasını təmin etməlidir. Prosesi korrupsiadan və seçicilərə təzyiqdən qoruyacaq qanunvericilik təminatları olmalıdır. Bu qarantiyalarsız seçimlərin nəticələri ədalətsiz hesab oluna və xalqın narazılığına səbəb olabilir. Əgər xalq görse ki, seçimlər ədalətlidir, proses şəffaf keçir, o zaman seçim hakimiyyətə qarşı etibar artıq olur. Ən önemlisi isə odur ki, xalq kime səs verdiyini, necə səs verməli olduğunu və səsvermənin nüvə əhəmiyyətli olduğunu anlaşın.

ması demekdir, çünkü her bir seçicinin, sadece, bir ses hakkı var. Bu na göre de səsvermə her kəsə fərdi şans verir. Cəmiyyət və dövlət quruluşu haqqında vahid baxışa malik olan vətəndaşların əsas qanununa müvafiq olaraq qeydiyyatdan keçmiş birliliyinə siyasi partiya deyilir. Siyasi partiyanın məqsədi hə-

niyə ənəmriyəti olduğunu anlasın.

Seçici məlumatlandırılmış seçim etməyi bacarmalıdır, bunun üçün isə, o, balanslaşdırılmış və qərəzsiz məlumat almalıdır. Bu 4 şərt təmin olunarsa, deyə bilərik ki, seçilən həkimiyət leğitimdir. Bu, o deməkdir ki, qalib gələn partiya tərəfindən ölkənin idarə olunması və qərarların

miyyətə gəlmək, ölkə hökumətində ve parlamentdə yerlər tutmaqdır ki, bununla da, nümayəndəsi olduqları vətəndaşlar qrupunun maraqlarına uyğun siyaset aparmaq isteyirlər. Demokratik cəmiyyət üçün səciyyəvi olan xüsusiyyətlərdən biri də ölkədə iki və daha artıq siyasi partiyanın mövcud olmasıdır. Belə olan halda, vətəndaşa imkan verilir ki, ayrı-ayrı partiyaların proqramları ilə tanış olsun və hansı partyanın programını, düşünürse ki, ölkənin inkişafını təmin edəcək, o partyanın xeyrine də seçim etsin. Siyasi partyanın proqramı partyanın baxışlarını və mövcud problemlerin həlli yollarını əhatə edir. Azərbaycanda gün ərzində aparılan seçki kampaniyası zamanı, hər bir vətəndaşa imkan yaradılır ki, media və seçki təbliğat materialları vasitəsi ilə seçkilərdə iştirak edən siyasi partiyaların seçkiqabağı proqramları ilə tanış olsun və yalnız bundan sonra məlumatlaşdırılmış seçim etsin. Seçicilərin məlumatlaşdırılması məqsədi ilə partiyalar seçkiqabağı təbliğat aparırlar və bu məqsədlə seçkiqabağı görüşlər, ictimai debatlar və diskussiyalar və manifestasiyalar aparırlar. Müxalif partyanın vəzifəsi hakimiyət tədbirlərinin analizi və tənqidi, hakim partiyaya və cəmiyyətə alternativ ideyaların təqdim olunmasından ibarətdir.

**Azerbaycan Respublikasının Prezidenti yanında
Kültürvə İnförmasiya Vasitələrinin inkişafına
Dövlət Dəstəyi Fondu**

Dövlət Dəstəyi Fondu

KIVDF

www.kivdf.gov.az

Bu yazı Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fonduunun maliyyə dəstəyi ilə “İnsan hüquq və azadlıqlarının müdafiəsi, vətəndaşların hüquqi, siyasi mədəniyyət səviyyəsinin yüksəldilməsi, sosial və siyasi fəallığının artırılması” istiqaməti cərçivəsində hazırlanıb

qəbul olunması əhali tərəfindən qəbul olunur ve seçkiler beynəlxalq qu-rumlar tərəfindən də tanınır və qəbul təsi; Nəticəyə əhəmiyyətli təsir gö-sətərə biləcək digər əhəmiyyətli faktor haqqında məlumat.

Tanınır toplumdan da tanınır ve qəbul olunur. Azad mətbuatlı demokratiya mövcud deyil. Demokratik seçkilərin bu 4 şərtini azad medya olmadan həyata keçirmək mümkün deyil. Media xalqa seçimlər və siyasi seçimlər haqqında məlumat verən ən əhəmmiyyətli institutdur. Media azad olmalıdır ki, her bir siyasi partiyanın kampanyasını ədalətli şəkilde işıqlandırsın, cəmiyyətə seçimlər və prosedurlar haqqında məlumat versin, həmcinin, prosesin şəffaflığı haqqında suallar versin. Media həm hakimiyyətin, həm də müxalif partiyaların xalq qarşısında cavabdehliyini təmin etmeli, seçicilərə seçkiqabağı vədlerin icrasını xatırlatmalıdır.

İctimai fikirle manipulasiya olmamalı və ya vəsaite qənaət edilməməli, telefon, poçt və ya internet-lə sorğu aparılmamalıdır; Neticələrin sərbəst yoxlanmasına imkan verən şəffaf metodologiyaya əsaslanmalıdır; Neticələr yayılmışlığı zaman göstərilməlidir; İctimai fikirin təhqiqini aparmış təşkilat; İctimai fikirin təhqiqini sıfırış edən və ya maliyyələşdirən; Sorğuda istifadə olunan sualların dəqiq forma və ardıcılığı; Araşdırmanın aparıldığı zaman, vaxt; Rəyi soruşulanların sayı və seçim üssülları; Seçim hansı əhatədə və hansı kateqoriyaya mənsub insanlar arasında aparıldı; Araşdırma bütün reyi soruşulanların fikirlərinə əsaslanır, ya yox; Sorğuda iştirak etmək istəmeyən, suallara cavab verməyən və ya rəyi soruşulmayan respondentlərin sayı; Seçim ölçüsü; Seçilərin və məzənnələrinə uyğun olma-

*Vahid Ömərov,
fəlsəfə üzrə fəlsəfə doktoru*

Planetin ən yaşlı kişi 112 yaşlı yapondur

Ginnesin Rekordlar Kitabı Yaponiyanın şimalında yerləşən Hokkaido adasının sakinini planetin ən yaşlı kişi kimi təqdim edib. AZERTAC xəbər verir ki, bu barədə aprelin 10-da eyniadlı təşkilat məlumat yayib. 112 yaşı olan



Masazo Nonaka planetin ən yaşlı kişi adına layiq görülüb. İndiyədək bu rekord 113 yaşlı İspaniyalı Fransisko Olivera mənsub olub. Onun cari ilin fevralında vəfat etdiyi bildirilir.

M. Nonaka Hokkaidonun şimalında yerləşən Meakan dağının ətəklərində nəvələri ilə

birlikdə yaşayır. Onun varisleri burada yerləşən kiçik onsen (isti bulaq) mehmanxanasını idarə edirlər. Uzunömürlülüğünün səbəbləri barədə suala cavabında M. Nonaka bunu adətən bir ritmdə yaşaması ilə elaqələndirir. Yaşının çoxluğuna baxmayaraq, o, verdişlərini davam etdirir: şirniyyatı, xüsusən də tortu çox sevir, gündəlik qəzetləri mütləq edir ve minerallarla zəngin onsendə cim-məkdən doymur. Maraqlıdır ki, yaşlı insanlar reytingində M. Nonaka yalnız 31-ci yeri tutur. Adları ondan evvel olan yaşlıların hamisi qadınlardır. Planetin ən yaşlı qadını adını da yaponiyalı xanım daşıyır. Ginnesin Rekordlar Kitabına görə, 117 yaşlı Nabi Tacima planetin ən yaşlı qadını, həm də ən yaşlı şəxs titullarını daşıyır.

Australiyada 6 tələbə kitabxanada yaşadığına görə həbs edildi

Australiyanın Port Makkori şəhərində yerləşən Çarlz Stüart universitetində təhsil alan 6 əcnəbi tələbə saxlanılıb. Trend-in məlumatına görə, onların saxlanmasına səbəb universitetin kitabxanasında gizli şəkilde məskunlaşmaları olub. Tələbələrdən biri ifadəsində deyib ki, onlar şəhərdə kiraya mənzil və boş yataqxana təpə bilmədikləri üçün bu addımı atmaq məcburiyyətində qalıblar. Tələbələr barəsində hansı imkan tədbirinin seçildiyi məlumat verilmir.



Ronaldo Di Stefanonun varisidir

Yventus"la oyundan sonra İspaniya kralı Xuan Karlos Ronaldo təbrik etmek üçün mənə zəng vurmışdır. Kristianonun qolu futbol tarixinin ən yaxşılarından biridir. Qol.az-in "Goal.com"da istinadən məlumatına görə, bu sözləri "Real"ın prezidenti Florentino Peres deyib. "Kral klubu"nın ulduzu Kristiano Ronaldo haqda danışan Peres onu Alfredo Di Stefanonun layıqli davamçısı adlandırıb: "Dahi futbolcular "Real"ın keçmişinin əsas dəyərlərindən biridir. Di Stefano dünya futbolunun, eləcə də "Real"ın tarixini dəyişdi. O, dünyaya yayılmış "Real" əfsanəsinə yaratmağa kömək etdi. Ronaldo Di Stefanonun layıqli, böyük varisidir. O da özündə "Real"ın dəyərlərini eks etdirir".



Orta ömür həddi açıqlandı

Azərbaycanda orta ömür həddi 75,2 ildir. APA-nın xəbərindən görə, bu barədə Tibbi turizm üzrə Alman-Azərbaycan biznes forumunda Səhiyyə Nazirliyinin ictimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) direktoru Ceyhun Məmmədov bildirilib. Direktor forum zamanı Azərbaycanda səhiyyə sahəsində həyata keçiriləcək İslahatlardan danışıb. Onun sözlərinə görə, talassemiya Mərkəzində 3100 xəstə müalicə alır: "2017-ci ilde Talassemiya Mərkəzində müalicə alan 12 nəfər üzərində ilik transplantaşiyası əməliyyatı aparılıb".

İSİM rehbəri bildirib ki, Azərbaycanda tədarük olunan qan və onun komponentlərinin miqdarı ilə əmlət artır: "2017-ci ilde tədarük olunan qanın miqdarı 37 tondan çox olub". Azərbaycanda 225 min şəkərli diabet xəstəsinin dövlət tərəfindən dərman preparatları ile təmin olunduğunu vurgulayan C. Məmmədov qeyd edib ki, ölkədə hemofiliyadan ölüm göstəriciləri azalıb.

Ses

Son səhifə

11 aprel

Bədii gimnastlarımız "Irina Cup" turnirində 2 gümüş medal qazanıblar



Azərbaycanın bədii gimnastika üzrə yığma komandasının gənc üzvləri Nəriminə Səmədova və Nərimin Bayramova Polşanın paytaxtı Varsavada keçirilən "Irina Cup" yarışlarında uğurla çıxış ediblər. Azərbaycan Gimnastika Federasiyasından AZERTAC-a bildirilib ki, gənclər arasında mübarizə aparan gimnastımız N. Səmədova bütün alətlər üzrə xalların cəminə əsasən, çoxnövçülükde gümüş medal əldə edib. Digər təmsilçimiz N. Bayramova isə yeniyetmələr arasında öz qüvvəsini sınayıb. Halqa ilə hərəkətlərdə fərqlənən gimnastımız, komandanın hesabına ikinci gümüş medalı yanzırıb.

"Barselona" Dayo Upamekano üçün 100 milyon avro ödəyəcək



Barselona" klubu fransız futbolçu Dayo Upamekanonu tarixinə en bahalı müdafiəçi edə bilər. AZERTAC xəbər verir ki, kataloniyalılar Xaviyer Maskeranonu Cin klubuna buraxdıqdan sonra və Samuel Umtitinin klubla müqaviləni uzatmağa əmin olmadığı üçün müdafiəçi axtarışına çıxıblar. "Barselona" klubu "Leyptsiq" in 19 yaşlı oyuncusu Dayo Upamekanonu yay transfer dövründə sıralarına qatmaq niyyətindədir. "Barselona" Upamekano üçün 100 milyon avro təzminat məbləği ödəməyə hazırlıdır. Qeyd edək ki, oyuncu "Bavariya", "Mənchester Yunayed", "Arsenal" və "Milan" klublarının da maraqlı dairəsindədir.

Messi Ümumdünya Turizm Təşkilatının səfiri təyin olunub



Barselona"nın futbolcusu Lionel Messi BMT-nin Ümumdünya Turizm Təşkilatının səfiri təyin olunub. Qol.az-in İspaniya metbuatına istinadən yayıldığı xəbərə görə, təşkilatın baş katibi Zurab Pololikashvili La Liganın 31-ci turunda keçirilən "Barselona" - "Lequenes" (3:1) matçından sonra "Nou Kamp" stadionunda argentinli hücumçunun yeni vəzifəsinə açıqlayıb. Qeyd edək ki, "Real" in keçmiş futbolusu Fernando Yerro və İspaniya millisinin sabiq baş məşqçisi Visente del Boske də BMT-nin Ümumdünya Turizm Təşkilatında işləyirlər.

Manuel Nekretenin qolu dünya çempionatları tarixində ən yaxşı qol hesab edilib

Meksika yiğmasının sabiq yarımmüdafiəçisi Manuel Nekretenin "DÇ-1986" da vurduğu qol futbol üzrə dünya çempionatları tarixində ən yaxşı qol hesab edilib. FIFA-nın martın 31-dən aprelin 9-dək "Facebook"da təşkil etdiyi səsverme çərçivəsində azarkeşlər teklif olunan 32 variantdan Nekretenin Bolqaristanda yiğmasının (2:0) qapısından keçirdiyi qolu seçiblər. Səsvermənin sonunda Nekretenin zərbəsi İspaniyada "DÇ-1982" de SSRİ ilə matçda braziliyalı Ederin uzaqdan qaçaraq qol vurmasından daha çox səs toplaşdırıb.



Torres: "Atletiko"dan gedirəm

Atletiko"nın futbolçusu Fernando Torres mövsümün sonunda komanda ni tərk edəcək. Bunu 34 yaşlı hücumçu "Marca"ya açıqlamasında deyib. O, Madir klubundan ayrılmamasını az oynaması ilə iləqələndirib: "Bu, çətin qərardır. Ona görə də qərarımı əvvəlcədən bildirirəm. "Atletiko"dan ikinci dəfə ayrılmak mənə ağırdır. Karyeramı burada bitirmək istəyirdim. Amma bu mövsüm dövrlərinə nisbətən az oynamamışam. Mən bundan sonra 5 il oynamamışam istəyirəm".

Baş redaktor:

Bəhruz Quliyev

Baş redaktorun müavinləri:

Valeh Məhərrəmli
Fətulla Həsənov

Ünvanımız: Bakı şəhəri,
Üzeyir Hacıbəyov
küçəsi, 32.

Şəhadətnamə: № 022492
<http://www.ses-news.az>
<http://www.sesqazeti.az>
E-mail: ses@sia.az
Tel: 598-33-90 **Faks:** 493-11-62

Redaksiyanın mövqeyi ilə müəllifin mövqeyi üst-üstə düşməyə bilər.

Qəzet "Ses" in komputer mərkəzində yığılın, səhifələnir.
"Azərbaycan" nəşriyyatında çap olunur
Qəzetdə AzəRTAC, SIA, APA və AZADINFORM informasiya agentliklərinin məlumatlarından istifadə olunur.

**Qəzet
bazar və bazar
ertəsindən
başa hər gün
nəşr olunur
Tiraj: 5500**